

"Nəqliyyatın iqtisadiyyatı və menecment" fənnindən test sualları (qrup 79)

Müəllim: Həsənova Zümrüd

Hörmətli tələbələr düzgün cavab A variantıdır.

1.Nəqliyyatın iqtisadiyyatı fənninin predmeti nədir?

- A)Müxtəlif tipli avto-nəqliyyat təsərrüfatlarının iqtisadi-istehsal münasibətləridir
- B)Elmi-texniki tərəqqi, proqnoz qərarlarının əsaslandırılması mexanizmləri
- C)Nəqliyyat üzrə texniki-texnoloji fənlərlə qarşılıqlı əlaqə və asılılıqlar
- D)Nəqliyyat sisteminin elmi əsasları və idarəetmənin elmi təşkili üsulları
- E)Elmi-texniki tərəqqinin nailiyyətlərinin istifadə olunması və təşkili

2.Azərbaycan respublikasında nəqliyyatın neçə əsas növü var?

- A)5
- B)6
- C)4
- D)3
- E)2

3.Vahid nəqliyyat sisteminin başlıca vəzifəsi:

- A)Xalqın və xalq təsərrüfatının müxtəlif növ nəqliyyat xidmətinə olan daimi artan tələbatının ən az xərclərlə ödənilməsi
- B)Elmi-texniki tərəqqinin nailiyyətlərinin istifadə olunması və əməyin ödənilməsi stimullaşdırılması
- C)Nəqliyyat sisteminin elmi əsasları və logistik ,nəqliyyat xərclərinin optimallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi
- D)Müxtəlif tipli avto-nəqliyyat təsərrüfatlarının iqtisadi-istehsal münasibətləri və qarşılıqlı əlaqə mexanizmləridir.
- E)Elmi-texniki tərəqqi, proqnoz qərarlarının əsaslandırılması və vahid proqnozlaşdırma sisteminin seçilməsi

4."Nəqliyyatın planlaşdırılması təşkili iqtisadiyyatı idarə edilməsi" elminin öyrədilməsinin sadələşdirmək üçün bu elmi neçə tədris fənninə bölmək olar?

- A)2
- B)3
- C)4
- D)5
- E)Heç bir tədris fənninə bölmək olmaz

5.Aşağıdakılardan hansı "Nəqliyyatın planlaşdırılmasının təşkili iqtisadiyyatı idarə edilməsi" elminin öyrədilməsinin sadələşdirmək üçün bölünmüş tədris fənninə aiddir?

- A)Nəqliyyat müəssisələrinin təşkilinin planlaşdırılması və idarə edilməsi
- B)Elmi-texniki tərəqqi, proqnoz qərarlarının əsaslandırılması,təşkili
- C)Elmi-texniki tərəqqinin nailiyyətlərinin istifadə olunması ,təşkili
- D)Müxtəlif tipli avto-nəqliyyat təsərrüfatlarının iqtisadi-istehsal münasibətləri
- E)Nəqliyyat sisteminin elmi əsaslarının müəyyən strategiyasının seçilməsi

6.Daşımalar neçə yerə bölünür?

- A)2
- B)3
- C)4
- D)5
- E)1 cür olur

7.Hansı variantda daşımaların növlərindən biri göstərilib?

- A)Texnoloji
- B)Texniki
- C)Kompleks
- D)İxtisaslaşdırılmış
- E)Universal

8.Nəqliyyat müəssisələri neçə yerə bölünür?

- A)2
- B)3
- C)4
- D)5
- E)6

9.Hansı variantda nəqliyyat müəssisələrinin növlərindən biri göstərilib?

- A)Ayrı-ayrı nazirliklərin tabeliyində olan nəqliyyat müəssisələri
- B)İxtisaslaşdırılmış nəqliyyat müəssisələri
- C)Kompleks nəqliyyat müəssisələri
- D)Universal nəqliyyat müəssisələri
- E)Əsas istehsal fondları

10.Nəqliyyat müəssisələri funksiyalarına görə neçə yerə bölünür?

- A)2 B)3 C)4 D)5 E)6

11.Hansı variantda nəqliyyat müəssisələri funksiyalarından biri göstərilib?

- A)Kompleks B)Nəqliyyat birlikləri C)Ümumi istifadə D)Şəxsi istifadə E)Texnoloji

12.Kompleks nəqliyyat müəssisələrinin əsas tipi nədir?

- A)Nəqliyyat-istismar təsərrüfatları B)Kompleks nəqliyyat təsərrüfatları
C)Texnoloji nəqliyyat təsərrüfatları D)Texniki nəqliyyat təsərrüfatları
E)Tədavül nəqliyyat təsərrüfatları

13.Əsas istehsal fondları istehsal prosesində neçə müddət iştirak edir?

- A)Uzun B)Qısa C)İstehsal prosesindən əvvəl D)Orta E)İştirak etmir

14.Aşağıdakılardan hansı əsas istehsal fondlarına aid deyil?

- A)Rentabellik B)Nəqliyyat vasitələri C)Güc maşınları D)Alətlər E)Heç biri

15.Əsas istehsal fondları neçə cür yeyilməyə məruz qalır?

- A)2 B)3 C)4 D)5 E)6

16.Əsas istehsal fondları hansı yeyilmələrə məruz qalır?

- A)Təbii (və ya fiziki) yeyilmə və mənəvi yeyilmə B)Amortizasiya, aşınma və mənəvi yeyilmə
C)Aşınma və təbii yeyilmə D)İstehsal prosesində və öz-özünə yeyilmə
E)Təbii yeyilmə və amortizasiya

17.Təbii və ya fiziki yeyilmə nədən əmələ gəlir?

- A)İstifadə prosesində və istifadə edilmədən ətraf mühitin təsiri ilə
B)Elmi texniki tərəqqinin təsiri ilə C)Norma və normativlər ilə D)Natural formada
E)Pul formasında

18.Mənəvi yeyilmə nədən əmələ gəlir?

- A)Elmi texniki tərəqqinin təsiri ilə B) Ətraf mühitin təsiri ilə C)Norma və normativlər ilə
D)Natural formada E)Pul formasında

19.Əsas istehsal fondları neçə cür uçota alınır?

- A)2 B)3 C)4 D)5 E)Uçota alınmır

20.Əsas istehsal fondları hansı formada uçota alınır?

- A)Natural,pul B)Amortizasiya,pul C)Natural,əməli D)Pul,əməli E)Əməli,amortizasiya

21.Əsas istehsal fondları neçə metodla qiymətləndirilir?

- A)3 B)2 C)4 D)5 E)6

22.Aşağıdakılardan hansı əsas istehsal fondları qiymətləndirmə metodudur?

- A)Bərpa dəyərində görə B)Norma və normativlərə görə C)Natural formada
D)Pul formasında E)Əməli formada

23.Aşağıdakılardan hansı əsas istehsal fondları qiymətləndirmə metodu deyil?

- A)Natural formada B)Tam dəyərində görə C)Balans dəyərində görə
D)Bərpa dəyərində görə E)Qalıq dəyərində görə

24. Amortizasiya fondu nə üçün yaradılır?

- A) Aşınmış əsas istehsal fonlarının bərpa edilməsi üçün
- B) Kompleks nəqliyyat təsərrüfatları üçün
- C) Müxtəlif tipli avto-nəqliyyat təsərrüfatlarının iqtisadi-istehsal münasibətləri üçün
- D) Nəqliyyat sisteminin elmi əsasları üçün
- E) Elmi-texniki tərəqqi, proqnoz qərarlarının əsaslandırılması üçün

25. Amortizasiya ayırmalarının məbləğini hesablamaq üçün nədən istifadə olunur?

- A) Normativlər B) Uçot C) Nəqliyyat sistemi D) Əsas istehsal fondu E) Balans dəyəri

26. Nəyə dövriyyə vəsaiti deyilir?

- A) Dövriyyə istehsal fondu ilə tədavül fondunun pul ifadəsində cəminə
- B) Elmi-texniki tərəqqi, proqnoz qərarlarının əsaslandırılmasına
- C) Amortizasiya fondlarına ayrılan məbləğin cəminə
- D) Texnoloji nəqliyyat təsərrüfatlarının inkişafı fonduna
- E) Müxtəlif tipli avto-nəqliyyat təsərrüfatlarının iqtisadi-istehsal münasibətlərinə

27. Biri nəqliyyatda dövriyyə fondlarına aid deyil:

- A) İqtisadi amillər B) Sürtkü yağı C) Ehtiyat hissəsi D) Köməkçi material E) İstismar materialı

28. Dövriyyə fondlarının dəyərinin 97-98%-ni nə təşkil edir?

- A) İstehsal ehtiyatları B) Nəqliyyat müəssisələri C) İşçi qüvvəsi
- D) Tədavül fondları B) Təşkilati amillər

29. Dövriyyə fondları hansı dövriyyə vəsaitinə aiddir?

- A) Normalaşdırılan B) Təşkilati C) Maddi D) Texniki E) Normalaşdırılmayan

30. Tədavül fondları hansı dövriyyə vəsaitinə aiddir?

- A) Normalaşdırılmayan B) Təşkilati C) Normalaşdırılan D) Texniki E) Maddi

31. Nəqliyyatda menecment dedikdə nə başa düşülür?

- A) Bazar iqtisadiyyatı şəraitində nəqliyyatın və onun idarəedilməsinin səmərəli təşkili
- B) Dövriyyə vəsaitləri və maddi texniki təchizatın optimal strategiyasının təşkili
- C) Elmi-texniki inqilab dövründə xalq təsərrüfatı və onun idarəedilməsinin təşkili
- D) Maddi nemətin istehsalçıdan istehlakçıya çatdırılması və az xərclə tələbatın ödənilməsi
- E) Mənfəətlilik meyarı və rentabelliyn iqtisadi cəhətdən əsaslandırılması mexanizmləri

32. Xalq təsərrüfatının ən iri sahələri hansılardır?

- A) Sənaye, kənd təsərrüfatı B) Nəqliyyat müisələri C) Nəqliyyat müisələri, istehsal birlikləri
- D) Nəqliyyat birlikləri, ixtisaslaşmış birliklər E) Kompleks birlikləri, universal birliklər

33. Nəqliyyatın idarə edilməsinin neçə əsas prinsipi var?

- A) 11 B) 10 C) 9 D) 8 E) 6

34. Aşağıdakılardan hansı nəqliyyatın idarə edilməsinin prinsipi deyil?

- A) Nəqliyyatın planlaşdırılmasının təşkili B) Demokratik mərkəziyyət
- C) İctimai və təsərrüfat rəhbərliyinin vəhdəti
- D) Vahid və ya təkbəşinə rəhbərlik və idarəetmədə kollektivin bütün üzvlərinin iştirakı
- E) Qənaətçilik

35. Aşağıdakılardan hansı nəqliyyatın idarə edilməsinin prinsipidir?

- A) Şəxsi, kollektiv və ümumxalq mənafeinin düzgün əlaqələndirilməsi
- B) Maddi nemətin istehsalçıdan istehlakçıya çatdırılması
- C) Müxtəlif tipli avtonəqliyyat təsərrüfatlarının iqtisadi-istehsal münasibətləri
- D) Nəqliyyat sisteminin elmi əsasları və iqtisadi riyazi üsulların seçilməsi
- E) Elmi-texniki tərəqqi, proqnoz qərarlarının əsaslandırılması və təkmilləşdirilməsi

36. "Demokratik mərkəziyyət" prinsipinin mahiyyəti:

- A) Mərkəzdən-yuxarıdan rəhbərliklə istehsal kollektivlərinin müstəqilliyinin uzlaşdırılması
- B) İstehsal birlikləri və nəqliyyat müəssisələrində təsərrüfat işi ilə ictimai iş bir-birindən ayrılmazdır
- C) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri vardır
- D) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
- E) İqtisadi hadisə və proseslərin mahiyyətinin maddi cəhətdən həvəsləndirilməsi mexanizmlərinin təşviqi

37. "İctimai və təsərrüfat rəhbərliyinin vahidi" prinsipinin mahiyyəti:

- A) İstehsal birlikləri və nəqliyyat müəssisələrində təsərrüfat işi ilə ictimai iş bir-birindən ayrılmazdır
- B) Mərkəzdən-yuxarıdan rəhbərliklə istehsal kollektivlərinin müstəqilliyinin uzlaşdırılması
- C) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
- D) İqtisadi hadisə və proseslərin mahiyyətinin əməyin elmi təşkili nöqtəyi nəzərindən əsaslandırılması
- E) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri vardır.

38. "Vahid və ya təkbaşına rəhbərlik və idarəetmədə kollektivin bütün üzvlərinin iştirakı" prinsipinin mahiyyəti:

- A) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri vardır
- B) İstehsal birlikləri və nəqliyyat müəssisələrində təsərrüfat işi ilə ictimai iş bir-birindən ayrılmazdır
- C) Mərkəzdən-yuxarıdan rəhbərliklə istehsal kollektivlərinin müstəqilliyinin uzlaşdırılması
- D) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
- E) İqtisadi hadisə və proseslərin mahiyyəti

39. "İdarəetmədə maddi və mənəvi həvəsləndirmənin geniş tətbiq edilməsi" prinsipinin mahiyyəti:

- A) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
- B) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri vardır
- C) Mərkəzdən-yuxarıdan rəhbərliklə istehsal kollektivlərinin müstəqilliyinin uzlaşdırılması
- D) İqtisadi hadisə və proseslərin mahiyyəti
- E) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək

40. "Şəxsi, kollektiv və ümumxalq mənafeinin düzgün əlaqələndirilməsi" prinsipinin mahiyyəti:

- A) İdarəetmə, planlaşdırmada-göstəricilər sistemini işləyib hazırlayanda, onları təkmilləşdirəndə şəxsi, kollektiv və ümumxalq mənafeinin düzgün əlaqələndirilməsi

- B) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
- C) İqtisadi hadisə və proseslərin mahiyyətinin açıqlanması ,stimullaşdırması ,həvəsləndirmə mexanizminin təşviqi
- D) Mərkəzdən-yuxarıdan rəhbərliklə istehsal kollektivlərinin müstəqilliyinin uzlaşdırılması,optimal strategiyanın seçilməsi
- E) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri tərəfindən vəzifə və səlahiyyətlərin düzgün müəyyənləşdirilməsi

41."Elmilik" prinsipinin mahiyyəti:

- A) İqtisadi hadisə və proseslərin mahiyyətinin elmi nöqtəyi nəzərindən əsaslandırılması
- B) Mərkəzdən-yuxarıdan rəhbərliklə istehsal kollektivlərinin müstəqilliyinin uzlaşdırılması
- C) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri vardır
- D) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
- E) İdarəetmə, planlaşdırmada-göstəricilər sistemini işləyib hazırlayanda, onları təkmilləşdirəndə şəxsi, kollektiv və ümumxalq mənafehlərin düzgün əlaqələndirilməsi

42."Kompleks yanaşma" prinsipinin mahiyyəti:

- A) İdarəetmə məsələlərinin həllində texniki-texnoloji, təşkilati, iqtisadi, ictimai-siyasi və sosial amillərin nəzərə alınması
- B) İqtisadi hadisə və proseslərin mahiyyətində sırf riyazi,ekonometrik amillərin nəzərə alınması
- C) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbərinin olması
- D) İdarəetmə, planlaşdırmada-göstəricilər sistemini işləyib hazırlayanda, onları təkmilləşdirəndə şəxsi, kollektiv və ümumxalq mənafehlərin düzgün əlaqələndirilməsi
- E) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək.

43."Sistem yanaşma" prinsipinin mahiyyəti:

- A) Nəqliyyat istehsalat birliyi və ya müəssisəsinə bir tam sistem kimi baxılması və əsaslandırılması
- B) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
- C) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri vardır
- D) İdarəetmə, planlaşdırmada-göstəricilər sistemini işləyib hazırlayanda, onları təkmilləşdirəndə şəxsi, kollektiv və ümumxalq mənafehlərin düzgün əlaqələndirilməsi
- E) İqtisadi hadisə və proseslərin mahiyyətində riyazi ,statistik,reqresiya dəyişənlərinin nəzərə alınması

44."Qənaətçilik" prinsipinin mahiyyəti:

- A) Müəssisənin material-texniki, əmək, maliyyə və enerji resurslarından səmərəli istifadə
- B) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri vardır
- C) Nəqliyyat istehsalat birliyi və ya müəssisəsinə bir tam sistem kimi baxılmalıdır
- D) İqtisadi hadisə və proseslərin mahiyyəti
- E) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək.

45."Optimallıq" prinsipinin mahiyyəti:

- A) Mümkün olan bir çox variantlardan ən əlverişlisini seçib tapmaq-əsaslandırmaq
- B) İqtisadi hadisə və proseslərin mahiyyətinin sırf deduktiv tərəflərinin əsaslandırılması
- C) Nəqliyyat istehsalat birliyi və ya müəssisəsinə bir tam sistem kimi baxılmalıdır

- D) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
E) Hər bir nəqliyyat müəssisələrinin və ya nəqliyyat-istehsal birliyinin bir rəhbəri vardır

46. Nəqliyyat, müəssisə və istehsal birliklərinin idarə edilməsi üçün neçə metodları var?

- A) 6 B) 5 C) 4 D) 3 E) 7

47. Biri nəqliyyat, müəssisə və istehsal birliklərinin idarə edilməsi üçün metodlardan biri deyil?

- A) Əməli idarəetmə B) Təşkilati C) Psixoloji D) Tərbiyəvi E) Hüquqi-inzibati

48. Biri nəqliyyat, müəssisə və istehsal birliklərinin idarə edilməsi üçün metodlardan biridir?

- A) Hüquqi-inzibati B) Nəzarət C) İqtisadi hadisə D) Bərpa
E) Texniki

49. Avtomatlaşdırılmış idarə sistemi əsasən neçə istiqamətdə istifadə olunur?

- A) 3 B) 4 C) 5 D) 6 E) 7

50. Hansı variantda avtomatlaşdırılmış idarə sisteminin istifadə olunması istiqaməti göstərilməyib?

- A) Firmada əməyin və istehsalın təşkili
B) Müəssisənin fəaliyyətinin tənzimi
C) Hesabın avtomatlaşdırılmasının təşkili
D) Məlumatın alınması, toplanması, işlənməsi
E) Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin optimallaşdırılması

51. Menecmentin neçə əsas funksiyası var?

- A) 7 B) 6 C) 5 D) 4 E) 3

52. Hansı variantda menecmentin əsas funksiyalarından biri göstərilib?

- A) Firmadaxili planlaşdırma, biznes strategiyası və biznes-planın tərtib edilməsi
B) İqtisadi-sosial metodun tətbiq olunması üzrə baş planın tərtib edilməsi
C) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
D) İdarəetmə, planlaşdırmada-göstəricilər sistemini işləyib hazırlayanda, onları təkmilləşdirəndə şəxsi, kollektiv və ümumxalq mənafelərin düzgün əlaqələndirilməsi
E) Mərkəzdən-yuxarıdan rəhbərliklə istehsal kollektivlərinin müstəqilliyinin uzlaşdırılması.

53. Hansı variantda menecmentin əsas funksiyalarından biri göstərilməyib?

- A) Əməyin məhsuldarlığını artırmaq üçün hər bir əməkçini maddi və mənəvi cəhətdən həvəsləndirmək
B) Firmadaxili planlaşdırma, biznes strategiyası və biznes-planın tərtib edilməsi və iqtisadi cəhətdən əsaslandırılması
C) Firmada əməyin və istehsalın təşkili, norma və normativlərin işlənilib hazırlanması
D) Əlaqələndirmə və tənzimlənmədə birbaşa və dolayı metodlardan istifadə edilməsi
E) Əməli idarəetmədə iqtisadi-riyazi metodların tətbiq edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsi

54. Biznes dedikdə nə başa düşülür?

- A) Mənfəətlilik nöqtəyi nəzərdən nəqliyyat təsərrüfatının hərtərəfli fəaliyyətinin təşkili, planlaşdırılması və idarə edilməsi
- B) Mərkəzdən-yuxarıdan rəhbərlik və plan direktiv, plan proqnozlaşdırma sisteminin təşkili
- C) Hüquqi-inzibati idarəetmədə qanunvericilik icra mexanizmlərinin seçilməsi və əsaslandırılması
- D) İqtisadi-sosial metodlarda korrelyasiya, reqressiya metodlarına tətbiq olunması
- E) Əməyin və istehsalın təşkilində optimal strategiyanın seçilməsi

55. Hansı variantda nəqliyyat müəssisələrində planlaşdırmanın əsas növü göstərilib?

- A) Perspektiv B) Marketing C) Daşıma D) Əmək E) Nəqliyyat

56. Hansı variantda nəqliyyat müəssisələrində planlaşdırmanın əsas növü göstərilməyib?

- A) Marketing B) Perspektiv C) Cari D) Əməli E) Rüblük

57. Nəqliyyat müəssisələrində hansı planlaşdırma növləri müəssisənin hərtərəfli fəaliyyətini əhatə edir?

- A) Perspektiv, cari B) Perspektiv, əməli C) Cari, əməli
- D) Əməli, statistik E) Statistik, cari

58. Biznes-plan neçə bölmə üzrə tərtib edilir?

- A) 14 B) 13 C) 12 D) 11 E) 10

59. Aşağıdakılardan biri biznes-planın tərtib edilməsi üçün tərtib edilən metodlardan biridir?

- A) Firmanın marketing fəaliyyətinin planlaşdırılması
- B) Firmadaxili planlaşdırma, biznes strategiyası
- C) Firmada əməyin və istehsalın təşkili
- D) İqtisadi-sosial metodun tətbiq olunması
- E) Bərpa, tam və balans dəyərinin ödənilməsi.

60. Aşağıdakılardan biri biznes-planın tərtib edilməsi üçün tərtib edilən metodlardan biri deyil?

- A) Firmadaxili planlaşdırma, biznes strategiyası
- B) Firmanın marketing fəaliyyətinin planlaşdırılması
- C) Daşımanın rentabelliyyətin planlaşdırılması
- D) Nəqliyyat firmalarının istehsal proqramı
- E) Norma və normativlərin təkmilləşdirilməsi və yeni normativlərin işlənib hazırlanması.

61. Biznes-planının neçə əsas göstəriciləri var?

- A) 8 B) 7 C) 6 D) 5 E) 4

62. Bunlardan biri biznes-planın əsas göstəricilərindən biridir?

- A) Nəqliyyat xidməti bazarının müəyyən edilməsi
- B) Firmanın marketing fəaliyyətinin planlaşdırılması
- C) Nəqliyyat firmalarının istehsal proqramı
- D) Daşımanın planlaşdırılmasının istehsal proqramı
- E) Norma və normativlərin təkmilləşdirilməsi və yeni normativlərin işlənib hazırlanması.

63. Bunlardan biri biznes-planın əsas göstəricilərindən biri deyil?

- A) Norma və normativlərin təkmilləşdirilməsi və yeni normativlərin işlənib hazırlanması
- B) Nəqliyyat xidməti bazarının müəyyən edilməsi

- C)Yükdaşımların həcmi, əsas sifarişçi müəssisələrinin adları
D)Xəttə buraxılacaq avtobusların və taksi avtomobillərinin sayı, onların marşrut şəbəkəsi və hərəkət cədvəli
E)Əmək məhsuldarlığı və ümumi əmək haqqı fondu.

64.Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasının əsas prinsiplərindən biri hansı variantda göstərilib?

- A)Demokratik mərkəziyyət B)Yükdaşımların həcmi C)Daşımların planlaşdırılması
D)Əmək məhsuldarlığı E)Ümumi əmək haqqı fondu.

65.Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasının əsas prinsiplərindən biri hansı variantda göstərilməyib?

- A)Əmək məhsuldarlığı B)Demokratik mərkəziyyət C)İqtisadiyyat və siyasətin vəhdəti
D)Direktivlik E)Fasiləsizlik-plan növlərinin birindən digərinə keçidin təmin edilməsi

66.Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasının neçə əsas prinsipi var?

- A)13 B)12 C)11 D)10 E)9

67.Planlaşdırmanın əsas metodu hansı metoddur?

- A)Balans B)Direktivlik C)Siyasət D)Daşıma E)Sistem yanaşma

68.Planlaşdırmada neçə köklü dəyişiklik var?

- A)3 B)2 C)4 D)5 E)6

69.Hansı variantda planlaşdırmada olan köklü dəyişiklik göstərilib?

- A)Yuxarıdan təsdiq edilən dövlət plan göstəriciləri
B)Elmlik-obyektiv iqtisadi qanunlarının-tələbləri
C)Material-texniki, əmək və maliyyə resursları
D)Maddi həvəsləndirmə fondları E)Əsas istehsal fondları

70.Neçə əsas iqtisadi həvəsləndirmə fondu vardır?

- A)3 B)2 C)5 D)4 E)6

71.Təsərrüfatda istehsalın səmərəliliyinin yüksəldilməsi zamanı neçə tədbir planlaşdırılır?

- A)4 B)3 C)2 D)5 E) 9

73.Biri təsərrüfatda istehsalın səmərəliliyinin yüksəldilməsi zamanı planlaşdırılan tədbirlərdəndir?

- A)Texniki B)Bərpa C)Balans D)Marşrut E)Cari

74.Biri təsərrüfatda istehsalın səmərəliliyinin yüksəldilməsi zamanı planlaşdırılan tədbirlərdən deyil?

- A)Cari B)Texniki C)Təşkilati D)Sosial E)İqtisadi.

75.Təsərrüfatın istehsal-maliyyə fəaliyyətinin planlaşdırılmasında istifadə olunan normativləri neçə qrupa bölmək olar?

- A)5 B)4 C)3 D)2 E)Heç bir qrupa bölünmür.

76.Bunlardan biri təsərrüfatın istehsal-maliyyə fəaliyyətinin planlaşdırılmasında istifadə olunan normativlərdən deyil?

- A)Yuxarı təşkilatlar tərəfindən təsdiq olunan və smeta-xərc normativlər
- B)Əmək və əmək haqqının planlaşdırılmasında istifadə olunan normativlər
- C)Material-texniki resursların planlaşdırılmasında istifadə olunan normativlər
- D)Əsaslı tikintinin planlaşdırılmasında istifadə olunan normativlər
- E)İqtisadi həvəsləndirmə fondlarının planlaşdırılmasında istifadə olunan normativlər.

77.Bunlardan biri təsərrüfatın istehsal-maliyyə fəaliyyətinin planlaşdırılmasında istifadə olunan normativlərdəndir?

- A)Əmək və əmək haqqının planlaşdırılmasında istifadə olunan normativlər
- B)Material-texniki, əmək və maliyyə resurslarının planlaşdırılması
- C)Elmlik-obyektiv iqtisadi qanunlarının-tələblərinin planlaşdırılması
- D)İqtisadiyyat və siyasətin vəhdətinin qarşılıqlı əlaqəsinin planlaşdırılması
- E)Xəttə buraxılacaq avtobusların və taksi avtomobillərinin sayı, onların marşrut şəbəkəsi və hərəkət cədvəli.

78.Əmək və əmək haqqının planlaşdırılmasında istifadə olunan normativlər neçə yerə bölünür?

- A)6
- B)5
- C)4
- D)3
- E)2

79.Hansı variantda əmək və əmək haqqının planlaşdırılmasında istifadə olunan normativlərdən biri verilib?

- A)Vaxt
- B)Elmlik
- C)Elmlik-obyektiv
- D)İqtisadi
- E)Xüsusi əsaslı

80.Hansı variantda əmək və əmək haqqının planlaşdırılmasında istifadə olunan normativlərdən biri verilməyib?

- A>Sərfiyyat
- B)Vaxt
- C)Hasilat
- D)İdarəetmə
- E)Xidmət

81.Təsərrüfatın istehsal-maliyyə fəaliyyətinin planlaşdırılmasında istifadə olunan neçə normativ var?

- A)5
- B)4
- C)3
- D)2
- E)6

82.Material-texniki, əmək və maliyyə resurslarının planlaşdırılmasında istifadə olunan neçə normativ var?

- A)2
- B)3
- C)4
- D)5
- E)6

83.Hansı variantda material-texniki, əmək və maliyyə resurslarının planlaşdırılmasında istifadə olunan normativlər göstərilib?

- A)Sərfiyyat norması, ehtiyat norması
- B)Vaxt norması, ehtiyat norması
- C)Ehtiyat norması, sərfiyyat norması
- D)Hasilat norması, idarəetmə norması
- E)İdarəetmə norması, vaxt norması.

84.Əsaslı tikintinin planlaşdırılmasında istifadə olunan normativlər neçə yerə bölünür?

- A)3
- B)4
- C)5
- D)6
- E)2

85.Hansı variantda əsaslı tikintinin planlaşdırılmasında istifadə olunan normativlərdən biri göstərilib?

- A) Xüsusi əsaslı vəsait qoyuluşunun normativi
- B) Sərfiyyat norması
- C) Tarif cədvəli
- D)Tarif əmsalları
- E) Ehtiyat norması.

86.İstismar xərclərinin və nəqliyyat işi vahidinin və ya 10 nəqliyyat işinin maya dəyəri-nin planlaşdırılmasında istifadə olunan normativlər neçə yerə bölünür?

- A)4
- B)3
- C)2
- D)5
- E)6

87.Hansı variantda istismar xərclərinin və nəqliyyat işi vahidinin və ya 10 nəqliyyat işinin maya dəyərinin planlaşdırılmasında istifadə olunan normativlərdən biri göstərilib?

- A)Nəqliyyat vasitələrinin texniki-qulluq və cari təmiri ilə əlaqədar olan məsrəflərin normativi
B)Hasilat norması C)İdarəetmə norması D)Elmlik-obyektiv E)Xüsusi əsaslı.

88.Hansı variantda istismar xərclərinin və nəqliyyat işi vahidinin və ya 10 nəqliyyat işinin maya dəyəri planlaşdırılmasında istifadə olunan normativlərdən biri göstərilməyib?

- A)Material-texniki və sosial-mədəni tədbirlər
B)Nəqliyyat vasitələrinin texniki qulluq və cari təmiri ilə əlaqədar olan məsrəflərin normativi
C)Şinin amortizasiya ayırmalarının normativi
D)Nəqliyyat vasitələrinin əsaslı təmiri və tam bərpası üçün amortizasiya ayırmalarının normativləri
E)Üstəlik xərclərin planlaşdırılmasında istifadə olunan normativlər.

89.İqtisadi həvəsləndirmə fondlarının planlaşdırılmasında istifadə olunan neçə normativ var?

- A)3 B)2 C)4 D)5 E)6

90.Hansı variantda iqtisadi həvəsləndirmə fondlarının planlaşdırılmasında istifadə olunan normativlərdən biri göstərilib?

- A)Mənfəətin keçən ilə nisbətən artım tempi
B)Sosial-mədəni tədbirlər və idarəetmə norması
C)Üstəlik xərclərin planlaşdırılmasında istifadə olunan normativlər
D)Nəqliyyat vasitələrinin əsaslı təmiri və tam bərpası üçün amortizasiya ayırmalarının normativləri
E)Nəqliyyat vasitələrinin texniki qulluq və cari təmiri ilə əlaqədar olan məsrəflərin normativi

91.Maddi-texniki təchizatın əsas vəzifəsi nədir?

- A)Təsərrüfatı material-texniki resurslarla planlı şəkildə müntəzəm olaraq təmin etmək
B)Sərfiyyat və idarəetmə normasını inkişaf etdirmək C)Material-texnoloji resurslar
D)Xüsusi əsaslı vəsait qoyuluşu E)Əsaslı vəsait qoyuluşu

92.Maddi-texniki təczihatın təşkili üçün nazirlik aparatında nə yaradılmışdır?

- A) Nəqliyyat idarələri, istehsal birlikləri və nəqliyyat müəssisələrinin aparatında müvafiq heyət yeni maddi-texniki şöbə və qrupları yaradılmışdır B)Əsaslı tikintinin planlaşdırılması
C)Amortizasiya ayırmaları yaradılmışdır D)Əsas istehsal fondları yaradılmışdır
E)Dövriyyə fondları yaradılmışdır

93.Maddi-texniki təczihat neçə metodla (əsas etibarilə) təşkil edilir?

- A)2 B)3 C)4 D)5 E)1 metodla təşkil edilir.

94.Hansı variantda maddi-texniki təczihatın (əsas etibarilə) təşkil edildiyi metodlar göstərilib?

- A)Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş B)İqtisadi, inzibati
C)Sosial, texniki, psixoloji D)Texnoloji
E)Əsas istehsal fondları, dövriyyə fondları, daşımanın planlaşdırılması, normativ, plan.

95.Maddi-texniki təchizatın planlaşdırılması nə deməkdir?

- A)Material-texniki resurslara olan tələbatın düzgün müəyyən edilməsi deməkdir.
B)Əsas istehsal fondları, dövriyyə fondlarına olan tələbatın düzgün planlaşdırılması
C)Sosial, texniki, psixoloji metodlara olan tələbatın düzgün planlaşdırılması
D)Texnologiyaya olan tələbatın düzgün planlaşdırılması

E)Menecmentə olan tələbatın düzgün planlaşdırılması.

96.Nələrə əsasən maddi-texniki təchizat planı tərtib edilir?

- A)Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən
B)Əsas istehsal fondlarına əsasən
C)Dövriyyə fondlarına əsasən
D)Menecmentə olan tələbata əsaslanaraq
E)Texnologiyaya olan tələbata əsaslanaraq

97.Nəyə əsasən maddi-texniki təchizat planı tərtib edilmir?

- A)Əsas istehsal fondlarına əsasən
B)Sərfiyyat normasına əsasən
C)Ehtiyat normasına əsasən
D)İstehsal proqramına əsasən
E) Cari və sığorta ehtiyatlarını nəzərə almaq

98.Neçə cür köməkçi təsərrüfat var?

- A)5
B)4
C)3
D)2
E)6

99.Bunlardan biri köməkçi təsərrüfata aiddir:

- A)Alət təsərrüfatı
B)İstehsal təsərrüfatı
C)Ehtiyat təsərrüfatı
D)Sərfiyyat təsərrüfatı
E)Cari və sığorta ehtiyatları

100.Bunlardan biri köməkçi təsərrüfata aid deyil:

- A)İstehsal təsərrüfatı
B)Alət təsərrüfatı
C)Təmir təsərrüfatı
D)Enerji təsərrüfatı
E)Nəqliyyat təsərrüfatı

101.Hansı variantda köməkçi təsərrüfatın bütün növləri sadalanıb?

- A)Alət təsərrüfatı, təmir təsərrüfatı, enerji təsərrüfatı,nəqliyyat təsərrüfatı, anbar təsərrüfatı
B)Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
C)Ehtiyat norması, sərfiyyat norması
D)Nəqliyyat təsərrüfatı,daşımanın planlaşdırılması
E)Cari və sığorta ehtiyatları

102.Köməkçi təsərrüfatların əsas vəzifəsi nədir?

- A)Əsas istehsal prosesinin (daşımaların), habelə nəqliyyat vasitələrinin texniki-qulluq və istismar təmirinin ritmikliyini, ahəndarlığını təmin etməkdir.
B)Material-texniki resurslara olan tələbatın düzgün müəyyən edilməsi və optimal strategiyasının deməkdir.
C)Nəqliyyat təsərrüfatı,daşımanın planlaşdırılması və istehsal istismar proqramlarının təşkilinin ödənilməsi
D)Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən tələbatın ödənilməsi.
E)Sosial, texniki, psixoloji metodlara olan tələbatın düzgün planlaşdırılması deməkdir.

103.Köməkçi təsərrüfatların təşkili dedikdə başa düşülür?

- A)Köməkçi və yardımçı proseslərin və yerinə yetirilməsi üçün lazımlı heyətin seçilməsi və yerləşdirilməsi, yerinə yetiriləcək işlərin müəyyənləşdirilməsi, köməkçi və yardımçı proseslərin yerinə yetirilməsi, texnoloji ardıcılığın müəyyən edilməsi və bu işləri müvafiq keyfiyyətlə yerinə yetirilməsi.
B)Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən tələbatın ödənilməsi.
C)Əsas istehsal prosesinin (daşımaların), habelə nəqliyyat vasitələrinin texniki-qulluq və istismar təmirinin ritmikliyini, ahəndarlığını təmin edilməsi və cari strategiyanın seçilməsi
D)Sosial, texniki, psixoloji metodlara olan tələbatın düzgün planlaşdırılması deməkdir.
E)Material-texniki resurslara olan tələbatın düzgün müəyyən edilməsi deməkdir.

104. Alət təsərrüfatının planlaşdırılması dedikdə nə başa düşülür?

- A) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbatın müəyyən edilməsi
- B) Əsas istehsal prosesinin (daşımaların), habelə nəqliyyat vasitələrinin texniki-qulluq və istismar təmirinin ritmikliyini, ahəndarlığını təmin etmək
- C) Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən tələbatın ödənilməsi
- D) Sosial, texniki, psixoloji metodlara olan tələbatın düzgün planlaşdırılması
- E) Material-texniki resurslara olan tələbatın düzgün müəyyən edilməsi

105. Təmir təsərrüfatının planı dedikdə nə nəzərdə tutulur?

- A) Nəqliyyat vasitələrinə texniki qulluq və cari təmiri üçün istifadə olunan qaraj avadanlığının, qurğuların və istehsalat binalarının təmirə olan tələbatının düzgün müəyyən edilməsi
- B) Sosial, texniki, psixoloji metodlara olan tələbatın düzgün planlaşdırılması
- C) Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən tələbatın ödənilməsi
- D) Material-texniki resurslara olan tələbatın düzgün müəyyən edilməsi
- E) Əsas istehsal prosesinin (daşımaların), habelə nəqliyyat vasitələrinin texniki-qulluq və istismar təmirinin ritmikliyini, ahəndarlığını təmin etmək.

106. Enerji təsərrüfat planlaşdırılması dedikdə nə nəzərdə tutulur?

- A) Müxtəlif növ enerjilərə olan tələbatların düzgün müəyyən edilməsi
- B) Material-texniki resurslara olan tələbatın düzgün müəyyən edilməsi
- C) Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən tələbatın ödənilməsi
- D) Sosial, texniki, psixoloji metodlara olan tələbatın düzgün planlaşdırılması
- E) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbatın müəyyən edilməsi.

107. Təmir təsərrüfatında əsas diqqət nəyə verilir?

- A) Qaraj avadanlıqlarına nəzarət ölçü cihazlarının saz halda saxlanılmasına
- B) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbatın müəyyən edilməsinə
- C) Material-texniki resurslara olan tələbatın düzgün müəyyən edilməsinə
- D) Əsas istehsal prosesinin (daşımaların), habelə nəqliyyat vasitələrinin texniki-qulluq və istismar təmirinin ritmikliyinin, ahəndarlığının təmin edilməsinə
- E) Nəqliyyat vasitələrinə texniki qulluq və cari təmiri üçün istifadə olunan qaraj avadanlığının, qurğuların və istehsalat binalarının təmirə olan tələbatının düzgün müəyyən edilməsi

108. Nəqliyyat təsərrüfatı hansı qaydada təmir edilir?

- A) Enerji ilə müəyyənləşdirilmiş qaydada
- B) Sərfiyyat norması ilə
- C) Ehtiyat ilə müəyyənləşdirilmiş qaydada
- D) Əsas istehsal fondları ilə
- E) Amortizasiya ayırmaları ilə.

109. Anbar təsərrüfatı planı dedikdə nə nəzərdə tutulur?

- A) İstehsal ehtiyatlarının saxlanması üçün lazım olan sahənin m^2 və həcmi m^3 , habelə müvafiq avadanlıqların yükləmə-boşaltma işləri üçün lazım olan qaldırıcılar mexanizmlər nəzərə alınmaqla müəyyənləşdirilməsi
- B) Nəqliyyat vasitələrinə texniki qulluq və cari təmiri üçün istifadə olunan qaraj avadanlığının, qurğuların və istehsalat binalarının təmirə olan tələbatının düzgün müəyyən edilməsi
- C) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbatın müəyyən edilməsi
- D) Material-texniki resurslara olan tələbatın düzgün müəyyən edilməsi
- E) Əsas istehsal prosesinin (daşımaların), habelə nəqliyyat vasitələrinin texniki-qulluq və istismar təmirinin ritmikliyinin, ahəndarlığının təmin edilməsi.

110. Əsaslı tikinti nəyə deyilir?

- A) Əsas istehsal fondlarının yaranması, onların sadə və geniş təkrar istehsalı prosesinə
- B) Sosial, texniki, psixoloji metodlara olan tələbatın düzgün planlaşdırılması
- C) Müxtəlif növ enerjilərə olan tələbatların düzgün müəyyən edilməsi
- D) Yükləmə-boşaltma işləri üçün lazım olan qaldırıcılar mexanizmlər nəzərə alınmaqla müəyyənləşdirilməsi
- E) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbatın müəyyən edilməsi.

111. Əsaslı tikinti ilə əlaqədar olan məsrəflərin (xərclərin) pul ilə ifadəsinə nə deyilir?

- A) Əsaslı vəsait qoyuluşu
- B) Amortizasiya ayırmaları
- C) Sosial metoda olan tələbat
- D) Dövriyyə fondları
- E) Psixoloji metodlara olan tələbat

112. Əsaslı tikintiyə nələr aiddir?

- A) Nəqliyyat müəssisələrində yeni emalatxanaların tikilməsi, qaraj avadanlıqlarının alınib-quraşdırılması, nəqliyyat vasitələrinin alınib istifadəyə verilməsi
- B) Yükləmə-boşaltma işləri üçün lazım olan qaldırıcılar mexanizmlər nəzərə alınmaqla müəyyənləşdirilməsi
- C) Sosial, texniki, psixoloji metodlara olan tələbat
- D) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbat
- E) Material-texniki resurslara olan tələbat

113. Əsaslı tikinti adətən neçə üsullarla aparılır:

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 6

114. Əsaslı tikinti adətən bu üsullarla aparılır:

- A) Təsərrüfat üsulu, podrat üsulu
- B) Bərpa, balans
- C) Tam dəyəri və amortizasiya ayırmaları
- D) Əsas istehsal fondları
- E) Dövriyyə fondları

115. Tikinti işlərinin həcmi az olduqda əsaslı tikinti hansı üsulla aparılır?

- A) Təsərrüfat üsulu
- B) Podrat üsulu
- C) Tam dəyəri
- D) Balans dəyəri
- E) Bərpa dəyəri

116. Tikinti işlərinin həcmi çox olduqda əsaslı tikinti hansı üsulla aparılır?

- A) Podrat üsulu
- B) Təsərrüfat üsulu
- C) Bərpa dəyəri
- D) Tam dəyəri
- E) Balans dəyəri

117. Tikintini podrat üsulu ilə yetirmək üçün təsərrüfat hansı tikinti təşkilatlarının biri ilə müqavilə bağlayır?

- A) İxtisaslaşdırılmış
- B) Ümumi
- C) Kompleks
- D) Balans
- E) Təmir

118. Əsaslı tikintinin maliyyələşdirilməsi üçün neçə mənbə var?

- A) 5
- B) 4
- C) 3
- D) 2
- E) 6

119. Hansı variantda əsaslı tikintinin maliyyələşdirilməsi üçün mənbələrdən biri göstərilib?

- A) Tam bərpa üçün amortizasiya ayırmaları
- B) Balans, bərpa dəyəri
- C) Əsaslı vəsait qoyuluşu
- D) Müxtəlif növ enerjilərə olan tələbat
- E) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbatın müəyyən edilməsi.

120. Hansı variantda əsaslı tikintinin maliyyələşdirilməsi üçün mənbələrdən biri göstərməyib?

- A) Əsaslı vəsait qoyuluşu
- B) Tam bərpa üçün amortizasiya ayırmaları
- C) Dövlət büdcəsi hesabına əsaslı tikinti üçün ayrılan məbləğ
- D) Müəssisənin mənfəəti hesabına
- E) Uzun müddətli kredit.

121.Hansı variantda əsaslı tikintinin maliyyələşdirilməsi üçün mənbələrin hamısı göstərilib?

- A) Tam bərpa üçün amortaziya ayrımları, dövlət büdcəsi hesabına əsaslı tikinti üçün ayrılan məbləğ, müəssisənin mənfəəti hesabına, uzun müddətli kredit, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fondu
- B) Tam bərpa üçün amortaziya ayrımları, müəssisənin mənfəəti hesabına, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fondu
- C) Müəssisənin mənfəəti hesabına, uzun müddətli kredit
- D) Nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fondu, ixtisaslaşdırılmış müəssisə
- E) Kompleks nəqliyyat müəssisələri.

122.Əsaslı tikinti planı hansı cəhətdən əsaslandırılmalıdır?

- A) İqtisadi B) İnzibati C) Texniki D) Texnoloji E) Sərfiyyat

123.Əsaslı tikinti planının əsaslandırılması üçün neçə iqtisadi göstəricilər hesablanıb müqayisə edilməlidir?

- A) 8 B) 7 C) 6 D) 5 E) 4

124.Hansı variantda əsaslı tikinti planının əsaslandırılması üçün iqtisadi göstəricilərdən biri yazılıb?

- A) Xüsusi əsaslı vəsait qoyuluşu B) Kompleks nəqliyyat müəssisələri
- C) Ümumi nəqliyyat müəssisələri D) Tam bərpa üçün amortaziya ayrımları
- E) Əsaslı vəsait qoyuluşu

125.Hansı variantda əsaslı tikinti planının əsaslandırılması üçün iqtisadi göstəricilərdən biri yazılmayıb?

- A) Kompleks nəqliyyat müəssisələri B) Daşımanın maya dəyəri
- C) Xüsusi əsaslı vəsait qoyuluşu D) İllik tam məsrəflər
- E) Bir işçinin və bir fəhlənin əmək məhsuldarlığı

126.Əməyin elmi təşkilinin və əmək məhsuldarlığının yüksəldilməsinin mühüm amillərindən biridir:

- A) Əməyin texniki normalaşdırılması B) Xüsusi əsaslı vəsait qoyuluşu
- C) Əsaslı vəsait qoyuluşu D) İllik tam məsrəflər
- E) Uzun müddətli kredit

127.Hansı variantda əmək məhsuldarlığını planlaşdırmaq üçün normalardan biri yazılıb?

- A) Vaxt norması B) Əsaslı vəsait qoyuluşu
- C) Kompleks nəqliyyat müəssisələri D) Uzun müddətli kredit
- E) Elmi-tədqiqat

128.Əmək məhsuldarlığını planlaşdırmaq üçün neçə norma var?

- A) 3 B) 4 C) 5 D) 6 E) 2

129.Əmək məhsuldarlığını planlaşdırılması üçün normalar vardır.Bəs bu normaları müəyyən etmək üçün neçə metod mövcuddur?

- A) 3 B) 2 C) 4 D) 5 E) 6

130.Əmək məhsuldarlığını planlaşdırılması üçün normaları müəyyən etmək üçün metodlardan biri hansı variantda göstərilib?

- A) Statistik B) Əməli C) Texniki D) Əməli-texniki E) Hesabat (uçot)

131. Statistik metod nəyə əsaslanır?

- A) Norma və normativlərin müəyyən edilməsi keçən müddətlərin təcrübəsinə və bu təcrübənin nəticəsi olan statistik rəqəmlərin istifadəsinə əsaslanır.
- B) Xüsusi eksperimentlər aparılır ki, bunların nəticəsi ümumiləşdirilərək normativlər müəyyən edilir.
- C) Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.
- D) Tam bərpa üçün amortaziya ayırmaları, müəssisənin mənfəəti hesabına, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fonduna əsaslanır.
- E) Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən tələbatın ödənilməsidir.

132.Təcrübə-eksperimental metod nəyə əsaslanır?

- A) Xüsusi eksperimentlər aparılır ki, bunların nəticəsi ümumiləşdirilərək normativlər müəyyən edilir.
- B) Tam bərpa üçün amortaziya ayırmaları, müəssisənin mənfəəti hesabına, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fonduna əsaslanır.
- C) Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) bərabər istehsal proqramına əsasən tələbatın ödənilməsidir.
- D) Norma və normativlərin müəyyən edilməsi keçən müddətlərin təcrübəsinə və bu təcrübənin nəticəsi olan statistik rəqəmlərin istifadəsinə əsaslanır.
- E) Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.

133. Elmi-tədqiqat (nəzəri) qrafoanalitik və analitik metod metod nəyə əsaslanır?

- A) Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.
- B) Xüsusi eksperimentlər aparılır ki, bunların nəticəsi ümumiləşdirilərək normativlər müəyyən edilir.
- C) Norma və normativlərin müəyyən edilməsi keçən müddətlərin təcrübəsinə və bu təcrübənin nəticəsi olan statistik rəqəmlərin istifadəsinə əsaslanır.
- D) Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.
- E) Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal programına əsasən tələbatın ödənilməsidir.

134.Nəqliyyat təsərrüfatlarında əməyin texniki normalarını müəyyən etmək üçün neçə müşahidə üsullarından istifadə edilir?

- A)3 B)2 C)4 D)5 E)6

136.Hansı variantda nəqliyyat təsərrüfatlarında əməyin texniki normalarını müəyyən etmək üçün müşahidə üsullarından biri yazılıb?

- A)Xronometraj
C)Əməli vaxt
E)Tələbat
- B)Əsas və köməkçi vaxt
D)Nəzəri

137.Hansı variantda nəqliyyat təsərrüfatlarında əməyin texniki normalarını müəyyən etmək üçün müşahidə üsullarından hamısı yazılıb?

- A) Xronometraj, iş vaxtının fotoqrafiyası, foto uçot (qarışıq üsul)
B) Əsas və köməkçi vaxt, əməli vaxt C) Xronometraj, nəzəri, əsas və köməkçi vaxt, əməli vaxt
D) Əməli vaxt, xronometraj E) Heç biri

138.Xronometrajda nə müşahidə edilir?

- A)Əməli vaxt (əsas və köməkçi vaxt) müşahidə edilir, ölçülür.
- B)Bütövlükdə iş günü və ya günün fotoqrafiyasında fəhlə ancaq dayanma boş vaxtı qeydə alınır.
- C)Norma və normativlərin müəyyən edilməsi keçən müddətlərin təcrübəsinə və bu təcrübənin nəticəsi olan statistik rəqəmlərin istifadəsinə əsaslanır.
- D)Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.
- E)Tam bərpa üçün amortaziya ayırmaları, müəssisənin mənfəəti hesabına, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fonduna əsaslanır.

139.İş vaxtının fotoqrafiyasında nə qeydə alınır?

- A)Bütövlükdə iş günü və ya günün fotoqrafiyasında fəhlə ancaq dayanma boş vaxtı qeydə alınır.
- B)Tam bərpa üçün amortaziya ayırmaları, müəssisənin mənfəəti hesabına, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fonduna əsaslanır.
- C)Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.
- D)Əməli vaxt (əsas və köməkçi vaxt) müşahidə edilir, ölçülür.
- E) Norma və normativlərin müəyyən edilməsi keçən müddətlərin təcrübəsinə və bu təcrübənin nəticəsi olan statistik rəqəmlərin istifadəsinə əsaslanır.

140.Əmək məhsuldarlığını planlaşdırılması üçün normaları müəyyən etmək üçün metodlardan hamısı hansı variantda göstərilir?

- A)Statistik metod, təcrübə-eksperimental metod, elmi-tədqiqat (nəzəri) qrafoanalitik və analitik metod
- B)Təcrübə-eksperimental metod, elmi-tədqiqat (nəzəri) qrafoanalitik və analitik metod
- C)Əməli vaxt, əsas vaxt və köməkçi vaxt
- D)Mərkəzləşdirilmiş (inkışaf) fondu, kompleks nəqliyyat müəssisələri
- E)Ümumi nəqliyyat müəssisələri, ixtisaslaşmış nəqliyyat müəssisələri

141.Əmək haqqının tarif sistemi neçə elementdən ibarətdir?

- A)3 B)2 C)4 D)5 E)6

142.Hansı variantda əmək haqqının tarif sisteminin elementlərindən biri yazılıb?

- A)Tarif maaşı B)Əsas istehsal fondu C)Dövriyyə fondları
- D)Mərkəzləşdirilmiş (inkışaf) fondu E)İxtisaslaşmış nəqliyyat müəssisələri.

143.Hansı variantda əmək haqqının tarif sisteminin elementlərindən hamısı yazılıb?

- A)Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları
- B)Mərkəzləşdirilmiş (inkışaf) fondu, dövriyyə fondları
- C)Əsas istehsal fondu, dövriyyə fondları
- D)Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları
- E)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları

144.Sürücülərin əmək haqqı əsas etibarı ilə nəyə görə müəyyən edilir?

- A)İşinə B)Vaxtamuzd C)Amortizasiya D)Dövriyyə fondları E)Nəqliyyat müəssisələri

145.Çilingərlərin əmək haqqı əsas etibarı ilə hansı sistem ilə planlaşdırılır?

- A)Mükafatlı vaxtamuzd B)İşəmuzd C)Dövriyyə D)Bərpa fondu E)Balans fondu

146.Mühəndis texniki işçilərin və qulluqçuların əmək haqqı hansı sistem ilə planlaşdırılır?

- A)Sadə vaxtamuzd B)İşəmuzd C)Mükafatlı vaxtamuzd D)Dövriyyə E)Bərpa fondu

147. Daşımının maya dəyəri əsas etibarilə neçə metodla planlaşdırılır?

- A)2 B)3 C)4 D)5 E)6

148. Hansı variantda daşımının maya dəyərinin planlaşdırılması metodlarından biri verilib?

- A) Xərc maddələri üzrə B) Layihə smetası C) Dövriyyə vəsaitləri
D) Dövriyyə fondları E) Bərpa fondları

149. Hansı variantda daşımının maya dəyərinin planlaşdırılması metodlarından hamısı verilib?

- A) Xərc maddələri üzrə, xərc elementləri üzrə
B) Xərc elementləri üzrə, işəməzd C) İşəməzd, vaxtəməzd
D) Layihə smetası, istismar smetası E) Mükafatlı vaxtəməzd, sadə vaxtəməzd

150. Xərc maddələri üzrə metodunun digər adı nədir?

- A) Daşımaların maya dəyərinin kalkulyasiyası B) İstismar smetası
C) Xərc elementləri üzrə D) Layihə smetası
E) Mükafatlı vaxtəməzd, sadə vaxtəməzd

151. Xərc elementləri üzrə metodunun digər adı nədir?

- A) İstismar smetası B) Daşımaların maya dəyərinin kalkulyasiyası
C) Layihə smetası D) Vaxtəməzd, işəməzd E) Mükafatlı vaxtəməzd, sadə vaxtəməzd

152. Daşımının maya dəyərinin aşağı salınması planını tərtib etmək üçün bu göstəricilərin səviyyəsinə təsir edən amilləri neçə qrupa ayırmaq olar?

- A)2 B)3 C)4 D)5 E)6

153. Hansı variantda daşımının maya dəyərinin aşağı salınması planını tərtib etmək üçün bu göstəricilərin səviyyəsinə təsir edən amillərdən biri verilib?

- A) Müəssisələrdən asılı olan amillər B) Mükafatlı vaxtəməzd, sadə vaxtəməzd
C) Vaxtəməzd, işəməzd D) Xərc elementləri üzrə, işəməzd
E) Daşımaların maya dəyərinin kalkulyasiyası

154. Hansı variantda daşımının maya dəyərinin aşağı salınması planını tərtib etmək üçün bu göstəricilərin səviyyəsinə təsir edən amillərdən hamısı verilib?

- A) Müəssisələrdən asılı olan amillər, müəssisələrdən asılı olmayan amillər.
B) Xərc maddələri üzrə, xərc elementləri üzrə
C) Daşımaların maya dəyərinin kalkulyasiyası, istismar smetası
D) Vaxtəməzd, işəməzd E) Mükafatlı vaxtəməzd, sadə vaxtəməzd

155. Müəssisələrdən asılı olan amillər bu göstəricilərin səviyyəsini müəyyən edən əsas amillərdir. Bəs bu amillər neçə dənədir?

- A)4 B)3 C)2 D)5 E)6

156. Hansı variantda müəssisədən asılı olan amillərdən biri verilib?

- A) Texniki-texnoloji amillər B) İşəməzd B) Mükafatlı vaxtəməzd
C) Vaxtəməzd E) Daşımaların maya dəyərinin kalkulyasiyası

157. Hansı variantda müəssisədən asılı olan amillərdən biri verilməyib?

- A) Mərkəzləşdirilmiş (inkışaf) fondu B) Təşkilati amillər
C) İqtisadi amillər D) Sosial amillər E) Texniki-texnoloji amillər

158.Hansı variantda müəssisədən asılı olan amillərdən hamısı verilib?

- A)Texniki-texnoloji amillər, təşkilati amillər, iqtisadi amillər, sosial amillər.
- B)Müəssisələrdən asılı olan amillər, müəssisələrdən asılı olmayan amillər.
- C)Daşımaların maya dəyərinin kalkulyasiyası, istismar smetası.
- D)Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları.
- E)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları.

159.Daşımanın maya dəyərinə aid olan bütün xərclər neçə qrupa bölünür?

- A)2
- B)3
- C)4
- D)5
- E)6

160.Daşımanın maya dəyərinə aid olan bütün xərclər bəzi qruplara bölünür. Bəs bu qruplardan biri hansı variantda verilib?

- A)Dəyişən xərclər
- B)Dəyişməyən xərclər
- C)Tarif maaşı
- D)Tarif cədvəlləri
- E)Tarif əmsalları

161.Daşımanın maya dəyərinə aid olan bütün xərclər bəzi qruplara bölünür. Bəs bu qruplardan hamısı hansı variantda verilib?

- A)Dəyişən xərclər, sabit xərclər.
- B)Dəyişən xərclər, dəyişməyən xərclər.
- C)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları.
- D)Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları.
- E)Xərc maddələri üzrə, xərc elementləri üzrə.

162.Neçə iqtisadi həvəsləndirmə fondu var?

- A)3
- B)2
- C)4
- D)5
- E)6

163.Hansı variantda iqtisadi həvəsləndirmə fondlarından biri verilib?

- A)Maddi həvəsləndirmə fondu
- B)Xərc maddələri üzrə, xərc elementləri üzrə
- C)Dəyişən xərclər, dəyişməyən xərclər
- D) Dəyişən xərclər, sabit xərclər
- E)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları

164.Hansı variantda iqtisadi həvəsləndirmə fondlarından hamısı verilib?

- A)Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkişafı fondu
- B)Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu
- C)Sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkişafı fondu
- D)Maddi həvəsləndirmə fondu, istehsalın inkişafı fondu
- E)Maddi həvəsləndirmə fondu, təsərrüfatın sığortası fondu

165.İqtisadi həvəsləndirmə fondlarının əsas mənbəyi nədir?

- A)Təsərrüfatın mənfəəti
- B)Təsərrüfatın səmərəliliyi
- C)Təsərrüfatın sığortası
- D)Əsas istehsal fondları
- E)Mənzil tikintisi fondu

166.Fondların hər biri üçün neçə normativ hesablanır və təsdiq olunur?

- A)2
- B)3
- C)4
- D)5
- E)6

167.Əməli planların yerinə yetirilməsini təmin edən neçə əsas amillər var?

- A)13
- B)10
- C)8
- D)5
- E)3

168.Hansı variantda əməli planların yerinə yetirilməsini təmin edən əsas amillərdən biri verilib?

- A)Planların elmi cəhətdən düzgün əsaslandırılması

- B)Dəyişən xərclər, dəyişməyən xərclər
- C)Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları
- D)Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkişafı fondu
- E)Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu

169.Hansı variantda əməli planların yerinə yetirilməsini təmin edən əsas amillərdən biri verilməyib?

- A)Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkişafı fondu
- B)Planların elmi cəhətdən düzgün əsaslandırılması
- C)Planların yerinə yetirilməsi üçün iş yerlərinin ən zəruri tələblərə cavab verməsi
- D)İş yerlərinin material-texniki resurslarla təmin edilməsi
- E)Dispetçer xidmətinin düzgün təşkili

170.Hansı variantda əməli planların yerinə yetirilməsini təmin edən əsas amillərdən üçü verilib?

- A)Planların elmi cəhətdən düzgün əsaslandırılması, planların yerinə yetirilməsi üçün iş yerlərinin ən zəruri tələblərə cavab verməsi
- B)Sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkişafı fondu, maddi həvəsləndirmə fondu
- C)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları və sorğu kitabçaları
- D)Sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkişafı fondu və planı
- E)Müəssisələrdən asılı olan amillər, müəssisələrdən asılı olmayan və psixofizioloji amillər

171.Daşımaların əməli planlaşdırılmasında və əməli uçotunda natural göstəricilər var?

- A)6
- B)5
- C)4
- D)3
- E)2

172.Daşımaların əməli planlaşdırılmasında və əməli uçotunda natural göstəricilərdən biri hansı variantda göstərilib?

- A)Daşımaların həcmi
- B)Yarışların düzgün təşkili
- C)Əməli idarə etmənin hərtərəfli təşkili
- D)Əməli planların ayrı-ayrı icraçılara vaxtında çatdırılması
- E)Əməli planların yerinə yetirilməsinə nəzarətin təşkili

173.Daşımaların əməli planlaşdırılmasında və əməli uçotunda natural göstəricilərdən biri hansı variantda göstərilməyib?

- A)EHM planlaşdırılması
- B)Nəqliyyat işi
- C)Gündəlik gəlirin məbləği
- D)Ümumi rentabellik səviyyəsi
- E)Gündəlik mənfəətin məbləği

174.Təsərrüfat hesabı metodunun əsas etibarilə neçə növü çox yayılmışdır?

- A)2
- B)3
- C)4
- D)5
- E)6

175.Hansı variantda təsərrüfat hesabı metodunun əsas etibarilə çox yayılan metodlarından biri yazılıb?

- A)Tam təsərrüfat hesabı
- B)Gündəlik gəlirin məbləği
- C)Nəqliyyat işi
- D)Uçotun obyektivliyi, dəqiqliyi
- E)Ümumi rentabellik səviyyəsi

176.Uçotun neçə əsas prinsipi var?

- A)7
- B)6
- C)5
- D)4
- E)3

177.Hansı variantda uçotun əsas prinsipi yazılıb?

- A)Uçotun obyektivliyi, dəqiqliyi
- B)Ümumi rentabellik səviyyəsi
- C)Əməli planların yerinə yetirilməsinə nəzarətin təşkili
- D)Əməli, əməli-texniki,əməli-istehsal uçotu
- E)İş yerlərinin material-texniki resurslarla təmin edilməsi

178.Hansı variantda uçotun əsas prinsipi yazılmayıb?

- A)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları
- B)Uçotun obyektivliyi, dəqiqliyi,operativliyi,statistik uçot
- C)Uçotun operativliyi,dəqiqliyi,düzgünlüyü
- D)Uçot və plan göstəricilərinin hesablanma qaydalarının eyniliyi
- E)Uçot göstəricilər sistemi ilə plan göstəricilər sistemi ilə plan göstəriciləri sisteminin vəhdəti

179.Uçotun neçə əsas növləri var?

- A)3
- B)2
- C)4
- D)5
- E)6

180.Hansı variantda uçotun əsas növlərindən biri yazılıb?

- A)Əməli
- B)Material-texniki
- C)Operativ
- D)Sistemlilik
- E)Obyektiv

181.Hansı variantda uçotun əsas növlərindən biri yazılmayıb?

- A)Operativ
- B)Əməli
- C)Əməli-texniki
- D)Mühasibat
- E)Statistik

182.Hansı variantda uçotun əsas növlərindən hamısı yazılıb?

- A)Əməli, əməli-texniki,əməli-istehsal, mühasibat, statistik
- B)Mühasibat uçotu, statistik uçot
- C)Əməli, əməli-texniki,əməli-istehsal uçotu
- D)Material-texniki, əməli-texniki
- E)Əməli-texniki,əməli-istehsal

183.Əməli uçotun əsas xüsusiyyəti nədir?

- A)Bütün iş yerlərindən tutmuş təsərrüfatın bütün tərəflərini əhatə etmək
- B)Zavodda təmirdə olan, müxtəlif səbəbdən nəqliyyat vasitəsini asanlıqla göstərmək
- C)Burada qulluq və təmir ediləcək nəqliyyat vasitəsinin modeli, dövlət nömrəsi,aparılacaq texniki qulluğun adı və həcmi, təmirin adı və həcmi texniki qulluq və təmirdə iştirak edən işçilərin sayı və onların adları, soyadları, dərəcələri
- D)Uçot göstəricilər sistemi ilə plan göstəricilər sistemi ilə plan göstəriciləri sisteminin ölçü vahidlərinin uyğunlaşdırılması
- E)İş yerlərinin material-texniki resurslarla təmin edilməsi

184.Texniki qulluq və cari təmirin uçotu:

- A)Burada qulluq və təmir ediləcək nəqliyyat vasitəsinin modeli, dövlət nömrəsi,aparılacaq texniki qulluğun adı və həcmi, təmirin adı və həcmi texniki qulluq və təmirdə iştirak edən işçilərin sayı və onların adları, soyadları, dərəcələri
- B)İş yerlərinin material-texniki resurslarla təmin edilməsi,texniki qulluq və cari təmir üzrə plan prospektin elmi cəhətdən əsaslandırılması
- C)Uçot göstəricilər sistemi ilə plan göstəricilər sistemi ilə plan göstəriciləri sisteminin ölçü vahidlərinin uyğunlaşdırılması
- D)Zavodda təmirdə olan, müxtəlif səbəbdən nəqliyyat vasitəsini asanlıqla göstərmək
- E)Bütün iş yerlərindən tutmuş təsərrüfatın bütün tərəflərini əhatə etmək.

185.Mühasibat uçotu, uçotun digər növlərinə nisbətən belə uçot hesab olunur:

- A)Təkmil və dəqiq
- B)Natural
- C)Texniki
- D)İqtisadi
- E)İnzibati

186. Hansı uçot növü uçot növləri içərisində ən əsaslı hesab edilir?

- A) Statistika B) Əməli C) Mühasibat D) Əməli-texniki E) Əməli-istehsal

187. Statistik uçotunun səviyyəsini yüksəltmək üçün hansı nəzəriyyədən istifadə edilir?

- A) Ehtimal B) Statistika C) İqtisadi D) Əməli E) Texniki

188. Hansı uçot uçotun əsas növü sayılır?

- A) Statistika B) Mühasibat C) Əməli D) Əməli-texniki E) Əməli-istehsal

189. Statistik uçotun elmi-metodoloji əsasını hansı elm təşkil edir?

- A) Statistika B) Riyaziyyat C) Mühasibat D) Əməli-istehsal E) Fizika

190. Statistika hansı dildən əmələ gəlmişdir, və nə deməkdir?

- A) latın-hadisənin vəziyyəti B) latın-mühasibat C) yunan-uçot
D) latın-görünüş E) yunan-iqtisadiyyat

191. Statistika tədqiqatının birinci mərhələsi hansı müşahidədir?

- A) Statistika B) İqtisadi C) İnzibati D) Mühasibat E) İstehsal

192. Daşımalara olan tələbatın tam ödənilməsi avtomobil nəqliyyatının neçə əsas istiqamətdə inkişaf etdirilməsini tələb edir?

- A) 2 B) 3 C) 4 D) 5 E) 6

193. Daşımalara olan tələbatın tam ödənilməsi avtomobil nəqliyyatının hansı əsas istiqamətdə inkişaf etdirilməsini tələb edir?

- A) intensiv və ekstensiv B) Müəssisədaxili və müəssisəxarici
C) iqtisadi və inzibati D) istehsal və istehlak
E) Əməli və mühasibat

194. Təşkilati tədbirlərə edilən dəyişikliklərdən biri hansı variantda verilib?

- A) 3 B) 2 C) 4 D) 5 E) 6

195. Təşkilati tədbirlərə edilən dəyişikliklərdən biri hansı variantda verilib?

- A) İstehsal birliklərinə daxil olan müstəqil avtomobil nəqliyyatı müəssisələrinin birliyi istehsal vahidlərinə çevirmək lazımdır
B) Hərəkət sürəti, fizioloji amillərin elmi cəhətdən əsaslandırılmış normativlərin əsaslandırılması
C) Zavodda təmirdə olan, müxtəlif səbəbdən nəqliyyat vasitəsini asanlıqla göstərmək
D) Bütün iş yerlərindən tutmuş təsərrüfatın bütün tərəflərini əhatə etmək
E) İş yerlərinin material-texniki resurslarla təmin edilməsinin əhatə edilməsi

196. Avtomobil nəqliyyatının iqtisadiyyatında daşımalar və daşımalar zamanı hansı itki xüsusi əhəmiyyət kəsb edir?

- A) Vaxt B) Pul C) Səmərəlilik D) Texniki E) Vakansiya

197. Daşımanın maya dəyərini azaltmaq və iqtisadi səmərəliyi artırmaq məqsədilə nəyin minimuma endirilməsi çox vacibdir?

- A) Vaxt B) Texniki C) Pul D) Vakansiya E) Səmərəlilik

198. Hərəkət zamanı vaxt itkisinə əsasən neçə hal təsir göstərir?

- A) 5 B) 4 C) 3 D) 2 E) 6

199. Hərəkət zamanı vaxt itkisinə səbəb olan amillərdən biri hansı variantda göstərilə bilər?

- A) İş yerlərinin material-texniki resurslarla təmin edilməsi
- B) Hərəkət sürəti
- C) Yol ayırıcılarının buraxma qabiliyyəti
- D) Küçə və yollarda hərəkət intensivliyi
- E) Texniki nizamlaşdırma vasitələrinin tətbiqi

200. Statistika tədqiqatının son mərhələsi nədən ibarətdir?

- A) Statistika məlumatının son təhlili
- B) İctimai hadisələr haqqında dəqiq məlumat toplamaqdan
- C) İctimai həyatın müxtəlif tərəflərini kəmiyyətə xarakterizə edən göstəriciləri başa düşmək
- D) Məlumatın toplanması
- E) İqtisad elmlərinin sistemləşdirilməsi

201. Maddi texnik təhcizatın əsas vəzifəsi nədən ibarətdir?

- A) Təsnifatı material, texniki resurslarla təmin etmək
- B) Təsnifatı istehsal aləti ilə təmin etmək
- C) Təsnifat mexanizmi, materialı ilə təmin etmək
- D) Nəqliyyat vasitəsilə təmin etmək
- E) Maya dəyərinin aşağı salmaq, təsərrüfat mexanizmi ilə təmin etmək.

202. Daşıma tarifi nəyə deyilir?

- A) Nəqliyyat xidmətinin dövlət plan qiymətinə
- B) Nəqliyyat vasitələrinin planlaşdırılmasına
- C) Daşımanın maya dəyərinin aşağı salınmasına
- D) Müəssisədaxili təsərrüfat hesabı
- E) Nəqliyyat xidmətinin təşkilinə

203. Əsas istehsal fondlarının ilk tam dəyərinə hansı xərclər daxildir?

- A) İstehsal xərcləri və ya topdan satış qiyməti, nəqliyyat xərcləri, quraşdırma xərcləri
- B) İstehlak xərcləri, xidmət xərcləri, amortizasiya xərcləri.
- C) Maya dəyəri xərcləri, istehsal xərcləri, izafi dəyər xərcləri
- D) Təsərrüfat xərcləri, nəqliyyat xərcləri, milli gəlir xərcləri
- E) Quraşdırma xərcləri, təsərrüfat xərcləri, xidmət xərcləri

204. Nəqliyyat müəssisələrinin yerinə yetirmə funksiyaları hansılardır?

- A) Kompleks nəqliyyat müəssisələri, ixtisaslaşdırılmış nəqliyyat müəssisələri
- B) Mərkəzləşdirilmiş nəqliyyat müəssisələri
- C) İstehsal- nəqliyyat kompleksi, ixtisaslaşdırılmış nəqliyyat müəssisələri
- D) Avtomatlaşdırılmış nəqliyyat müəssisələri, təkmilləşdirilmiş nəqliyyat müəssisələri
- E) Mərkəzləşdirilmiş nəqliyyat müəssisələri, təkmilləşdirilmiş nəqliyyat müəssisələri

205. İqtisadi həvəsləndirmə fondlarının məbləğini müəyyən etmək üçün neçə normativdən istifadə edilir?

- A) 3
- B) 5
- C) 6
- D) 4
- E) 7

206. Köməkçi təsərrüfatın səmərəliliyinin yüksəltmək üçün ən mühüm amil hansıdır?

- A) Köməkçi və yardımçı proseslərin bir müəssisədə cəmləşdirilməsi
- B) Köməkçi və yardımçı proseslərin idarə edilməsi
- C) Köməkçi və yardımçı proseslərdən səmərəli istifadə olunması
- D) Nəqliyyat təsərrüfat sisteminin inkişaf etdirilməsi
- E) Köməkçi və yardımçı proseslərdən xalq təsərrüfatında istifadəsi

207. Əmək məhsuldarlığını planlaşdırmaq üçün hansı normalar qəbul edilir?

- A) Vaxt norması, hasilat norması, xidmət norması
- B) İstehlak norması, hasilat norması, iş norması
- C) İdarəetmə norması, tarif norması, istehlak norması
- D) Xidmət norması, tarif norması, ehtiyat norması

E) İş norması,vaxt norması,istehsal norması

208. Təsərrüfatın idarə edilməsinin əsas iqtisadi metodunun ən çox yayılmış növləri hansılardır?

- A) Tam təsərrüfat hesabı,natamam ,istehsaldaxili təsərrüfat hesabı
- B) Müəssisədaxili təsərrüfat hesabı, sahədaxili təsərrüfat hesabı
- C) Tam təsərrüfat hesabı, qeyri- müəyyən təsərrüfat hesabı
- D) Natamam təsərrüfat hesabı, sahədaxili təsərrüfat hesabı
- E) Müəssisədaxili təsərrüfat hesabı, sahədaxili təsərrüfat hesabı

209.Köhnəlmiş,aşınmış əsas istehsal fondlarının bərpa edilməsi üçün nədən istifadə edilir?

- A) Amortizasiya ayırmaları fondu yaradılır və istifadə edilir.
- B) Dövriyyə fondları yaradılır və istifadə edilir.
- C) Cari təriflərin həyata keçirilməsi.
- D) Nəqliyyatda norma və normativlərin işlənməsi
- E) Yeni material və avadanlıqlarla təmin olunması

210. Uçotun neçə əsas prinsipi var?

- A) 7
- B) 9
- C) 5
- D) 4
- E) 6

211. İqtisadihəvəsləndirmə fondunun əsas mənbəyi nədir?

- A) Təsərrüfat mənbəyidir
- B) Təsərrüfatın idarə olunması
- C) Təsərrüfat hesabı
- D) Təsərrüfat normativi
- E) Təsərrüfat fondu

212. “Nəqliyyatın iqtisadiyyatı” fənnin nəzəri əsasını nə təşkil edir?

- A) İqtisadi nəzəriyyə,nəqliyyat növlərinin əlaqələndirilməsi
- B) Nəqliyyatın təşkili,idarə edilməsi
- C) Əsas və dövriyyə istehsal fonları
- D) Nəqliyyatda əsaslı vəsait qoyulması
- E) Nəqliyyatda idarəetmənin təşkili, nəqliyyat növlərinin əlaqələndirilməsi.

213. Biznes plan neçə müddətə tərtib edilir?

- A) Beş və bir il müddətinə
- B) İllik və aylıq müddətinə
- C) Beş və yeddi il müddətinə
- D) Həftəlik və illik müddətinə
- E) Ongünlük və bir il müddətinə

214.Daşımanın maya dəyərinin aşağı salınmasını tərtib etmək üçün göstəricilərin səviyyəsinə təsir edən amillər hansılardır?

- A) Müəssisələrdən asılı olan amillər, müəssisələrdən asılı olmayan amillər
- B) Müəssisədaxili amillər,sahələrarası amillər
- C) Vahid nəqliyyat sistemindən asılı olan amillər,təsərrüfatdaxili amillər
- D) Müəssisələrdən asılı olmayan amillər , sahələrarası amillər
- E) Vahid nəqliyyat sistemindən asılı olan amillər, müəssisələrdən asılı olmayan amillər.

215. Əmək məhsuldarlığının səviyyəsinə və artım tempinə hansı amillər təsir edir.

- A) Texniki təşkilati, iqtisadi,ictimai-sosial,psixofizioloji amillər
- B) İqtisadi -texniki,ideya-tərbiyəvi,ictimai- siyasi,təşkilati amillər
- C) Sosioloji,texnoloji,psixoloji.iqtisadi amillər.
- D) Siyasi -iqtisadi,hüquqi-inzibati,riyazi-sosial amillər
- E) İqtisadi -sosial,psixoloji,texniki hüquqi amillər

216.Planlaşdırmanın optimallığını təmin etmək üçün hansı metodlar tətbiq edilir?

- A) İqtisadi -riyazi metod və elektron hesablayıcı maşınlar
- B) Balans metodu,təsərrüfat mexanizmi
- C) Dialektik metodu və daşıma tarifi
- D) Elektron hesablayıcı maşınlar və iqtisadi -sosial metod
- E) Balans metodu və dialektik metod

217. Normalaşdırılan dövriyyə vəsaitlərinə hansı xərclər aiddir?

- A) İstehsal ehtiyatlarının dəyəri,bitməmiş istehsal və gələcək müddət xərcləri
- B) İstehsal fondlarının dəyəri, tədavül xərcləri
- C) Borc vəsaitlərinin,debitor borcları xərcləri
- D) Bitməmiş istehsal xərcləri, tədavül xərcləri
- E) Gələcək müddət xərcləri, borc vəsaitlərinin xərcləri

218. Əmək məhsuldarlığı xalis məhsula görə necə hesablanmalıdır?

- A) Mənfəət və əmək haqqının cəmi
- B) Dəyişən xərc ilə yanacaq xərcinin cəmi
- C) Texniki qulluq və cari təmir xərclərinin cəmi
- D) Üstəlik xərclər və tam bərpa xərclərinin cəmi
- E) Amortizasiya ayırmaları xərci ilə sabit xərclərin cəmi

219.Nəqliyyatın iqtisadi tərəfi nəyi öyrənir?

- A) Nəqliyyatın iqtisadiyyatının təşkili,planlaşdırılması,idarə edilməsini
- B) Nəqliyyatın iqtisadiyyatının nəzəri əsasını əsas istehsal fondlarının yaranması,planlaşdırılması
- C) Nəqliyyatın iqtisadiyyatının nəzəriyyəsini,təşkilini,inkışafını
- D) Nəqliyyatın iqtisadiyyatının planlaşdırılması,planın tərtib olunması
- E) Nəqliyyatın iqtisadi- riyazi modelinin tətbiq olunması

220. Əsaslı tikinti ilə əlaqədar olan əsaslı vəsait qoyuluşu nəyə deyilir?

- A) Məsrəflərin pul ilə ifadəsinə
- B) İstehsalın pul ilə ifadəsinə
- C) Mənfəətin pul ilə ifadəsinə
- D)Daşımanın maya dəyərinin pul ilə ifadəsinə
- E) Uzun müddətli kreditin pul ilə ifadəsinə

221.Əməyin normalaşdırılmasının təcrübə-eksperimental metodu nəyi öyrənir?

- A)Xüsusi eksperimentlər aparılır ki, bunların nəticəsi ümumiləşdirilərək normativlər müəyyən edilir.
- B)Tam bərpa üçün amortizasiya ayırmaları, müəssisənin mənfəəti hesabına, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fonduna əsaslanır.
- C)Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən tələbatın ödənilməsidir.
- D)Norma və normativlərin müəyyən edilməsi keçən müddətlərin təcrübəsinə və bu təcrübə- nin nəticəsi olan statistik rəqəmlərin istifadəsinə əsaslanır.
- E)Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.

222.Torpaq,tikili və avadanlıqlar neçə cür uçota alınır?

- A)2
- B)3
- C)4
- D)5
- E)Uçota alınmır

223. Maya dəyərinin planlaşdırılmasında müəssisədən asılı olan amil hansıdır ?

- A)Texniki-texnoloji amillər
- B)İşəməzd
- B) Mükafatlı vaxtamuzd
- C)Vaxtamuzd
- E) Daşımaların maya dəyərinin kalkulyasiyası

224. Əməyin texniki normalaşdırılmasının müşahidə üsullarından biridir?

- A) Xronometraj
- B) Əsas və köməkçi vaxt
- C) Əməli vaxt
- D) Nəzəri
- E) Tələbat

225. Əsaslı vəsait qoyuluşunun əsaslandırılması üçün iqtisadi göstəricilərdən biri yazılmayıb?

- A) Kompleks nəqliyyat müəssisələri
- B) Daşımanın maya dəyəri
- C) Xüsusi əsaslı vəsait qoyuluşu
- D) İllik tam məsrəflər
- E) Bir işçinin və bir fəhlənin əmək məhsuldarlığı

226. Daşımaların maya dəyərinin planlaşdırılmasında müəssisədən asılı olan amillər hansılardır?

- A) Texniki-texnoloji amillər, təşkilati amillər, iqtisadi amillər, sosial amillər.
- B) Müəssisələrdən asılı olan amillər, müəssisələrdən asılı olmayan amillər.
- C) Daşımaların maya dəyərinin kalkulyasiyası, istismar smetası.
- D) Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları.
- E) Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları.

227. Nəqliyyatda mühasibat uçotunun neçə əsas növləri var?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 6

228. Hansı variantda daşımanın kalkulyasiya metodlarından biri verilib?

- A) Xərc maddələri üzrə
- B) Layihə smetası
- C) Dövriyyə vəsaitləri
- D) Dövriyyə fondları
- E) Bərpa fondları

229. Xərc elementləri üzrə metodunun digər adı nədir?

- A) İstismar smetası
- B) Daşımaların maya dəyərinin kalkulyasiyası
- C) Layihə smetası
- D) Vaxtamuzd, işəmuzd
- E) Mükafatlı vaxtamuzd, sadə vaxtamuzd

230. Nəqliyyat müəssisələrində uçotun əsas növü sayılır?

- A) Statistik
- B) Mühasibat
- C) Əməli
- D) Əməli-texniki
- E) Əməli-istehsal

231. Torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya neçə cür hesablanır?

- A) 2
- B) 3
- C) 4
- D) 5
- E) 6

232. Əməyin texniki normalaşdırılmasının iş vaxtının fotoqrafiyası metodunun mahiyyəti nədir?

- A) Bütövlükdə iş günü və ya günün fotoqrafiyasında fəhlə ancaq dayanma boş vaxtı qeydə alınır.
- B) Tam bərpa üçün amortizasiya ayırmaları, müəssisənin mənfəəti hesabına, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fonduna əsaslanır.
- C) Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.
- D) Əməli vaxt (əsas və köməkçi vaxt) müşahidə edilir, ölçülür.
- E) Norma və normativlərin müəyyən edilməsi keçən müddətlərin təcrübəsinə və bu təcrübənin nəticəsi olan statistik rəqəmlərin istifadəsinə əsaslanır.

233.Qrafoanalitik və analitik metod metod nəyi nəzərdə tutur?

- A)Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.
- B)Xüsusi eksperimentlər aparılır ki, bunların nəticəsi ümumiləşdirilərək normativlər müəyyən edilir.
- C)Norma və normativlərin müəyyən edilməsi keçən müddətlərin təcrübəsinə və bu təcrübənin nəticəsi olan statistik rəqəmlərin istifadəsinə əsaslanır.
- D)Aparılan tədqiqat işlərinin nəticəsi düstur şəklində ifadə edilərək norma və normativlər hesablanır.
- E)Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən tələbatın ödənilməsidir.

234.Əməyin elmi təşkilinin mühüm amillərindən biridir:

- A)Əməyin texniki normalaşdırılması
- B) Xüsusi əsaslı vəsait qoyuluşu
- C)Əsaslı vəsait qoyuluşu
- D) İllik tam məsrəflər
- E)Uzun müddətli kredit

235.Torpaq ,tikili və avadanlıqların bərpa edilməsi üçün nədən istifadə edilir?

- A)Amortizasiya ayırmaları fondu yaradılır və istifadə edilir.
- B)Dövriyyə fondları yaradılır və istifadə edilir.
- C)Cari təriflərin həyata keçirilməsi.
- D)Nəqliyyatda norma və normativlərin işlənməsi
- E)Yeni material və avadanlıqlarla təmin olunması

236.Kalkulyasiya metodunda istismar olunmuş nəqliyyat vasitələri üzrə vəsaitin ayrılması hansı smeta növü üzrə ayrılır.?

- A)İstismar smetası
- B)Daşımaların maya dəyərinin kalkulyasiyası
- C)Layihə smetası
- D)Vaxtamuzd, işəmuzd
- E)Mükafatlı vaxtamuzd, sadə vaxtamuzd

237.Nəqliyyat firmalarının biznes fəaliyyətinin planlaşdırılması hansı müddətə həyata keçirilir?

- A) Beş və bir il müddətinə
- B) İllik və aylıq müddətinə
- C) Beş və yeddi il müddətinə
- D) Həftəlik və illik müddətinə
- E) Ongünlük və bir il müddətinə

238 .Nəqliyyat müəssisəsində inzibati idarə və texniki işçilərin əmək haqqı hansı sistem üzrə planlaşdırılır?

- A)Sadə vaxtamuzd
- B)İşəmuzd
- C)Mükafatlı vaxtamuzd
- D)Dövriyyə
- E)Bərpa fondu

239 Əsaslı vəsait qoyuluşunun maliyyələşdirilməsi üçün mənbələrin hamısı gös-tərib?

- A)Tam bərpa üçün amortizasiya ayırmaları, dövlət büdcəsi hesabına əsaslı tikinti üçün ayrılan məbləğ, müəssisənin mənfəəti hesabına, uzun müddətli kredit, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fondu
- B)Tam bərpa üçün amortizasiya ayırmaları, müəssisənin mənfəəti hesabına, nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fondu
- C)Müəssisənin mənfəəti hesabına, uzun müddətli kredit
- D)Nazirliyin mərkəzləşdirilmiş (inkışaf) fondu, ixtisaslaşdırılmış müəssisə
- E)Kompleks nəqliyyat müəssisələri.

240. Torpaq ,tikili və avadanlıqların ilkin dəyərinə hansı xərclər daxildir?

- A)İstehsal xərcləri və ya topdan satış qiyməti,nəqliyyat xərcləri,quraşdırma xərcləri
- B)İstehlak xərcləri,xidmət xərcləri,amortizasiya xərcləri.
- C)Maya dəyəri xərcləri,istehsal xərcləri,izafi dəyər xərcləri
- D)Təsərrüfat xərcləri,nəqliyyat xərcləri,milli gəlir xərcləri
- E) Quraşdırma xərcləri, təsərrüfat xərcləri,xidmət xərcləri

241. Əməli planlaşdırmanın natural göstəricilərinə hansı aid deyil?

- A)Əməli planlaşdırma və uçotunda elektron hesablayıcı maşınların geniş istifadə edilməsi
- B)Nəqliyyat işi
- C)Gündəlik gəlirin məbləği
- D)Ümumi rentabellik səviyyəsi
- E)Gündəlik mənfəətin məbləği

242. Əsaslı vəsait qoyuluşunun podrat üsulu ilə yetirmək üçün təsərrüfat hansı tikinti təşkilatlarının biri ilə müqavilə bağlayır?

- A)İxtisaslaşdırılmış
- B)Ümumi
- C)Kompleks
- D)Balans
- E)Təmir

243. Əsaslı vəsait qoyuluşu adətən bu üsullarla həyata keçirilir:

- A)Təsərrüfat üsulu, podrat üsulu
- B)Bərpa, balans
- C)Tam dəyəri və amortizasiya ayırmaları
- D)Əsas istehsal fondları
- E) Dövriyyə fondları

244. Material texnik təhcizatın prioritet vəzifəsi nədən ibarətdir?

- A) Təsnifatı material,texniki rəuslarlı ilə təmin etmək
- B) Təsnifatı istehsal aləti ilə təmin etmək
- C) Təsnifat mexanizmi,materialı ilə təmin etmək
- D) Nəqliyyat vasitəsilə təmin etmək
- E) Maya dəyərinin aşağı salmaq ,təsərrüfat mexanizmi ilə təmin etmək.

245.Əsaslı vəsait qoyuluşunun maliyyələşdirilməsi üçün mənbələrdən biri göstərilib?

- A) Tam bərpa üçün amortizasiya ayırmaları
- B) Balans, bərpa dəyəri
- C) Əsaslı vəsait qoyuluşu
- D) Müxtəlif növ enerjilərə olan tələbat
- E) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbatın müəyyən edilməsi.

246 .İqtisadi həvəsləndirmə fondlarının hansı növləri vardır ?

- A)Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkişafı fondu
- B)Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu
- C)Sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkişafı fondu
- D)Maddi həvəsləndirmə fondu, istehsalın inkişafı fondu
- E)Maddi həvəsləndirmə fondu, təsərrüfatın sığortası fondu

247.Nəqliyyat müəssisələrində uçotun hansı növləri vardır ?

- A)Əməli, əməli-texniki,əməli-istehsal, mühasibat, statistik
- B)Mühasibat uçotu, statistik uçot
- C)Əməli, əməli-texniki,əməli-istehsal uçotu
- D)Material-texniki, əməli-texniki
- E)Əməli-texniki,əməli-istehsal

248. Nəqliyyat müəssisələrində statistik müşahidənin son mərhələsi hansıdır?

- A) Statistika məlumatının son təhlili
- B) İctimai hadisələr haqqında dəqiq məlumat toplamaqdan
- C) İctimai həyatın müxtəlif tərəflərini kəmiyyətə xarakterizə edən göstəriciləri başa düşmək
- D) Məlumatın toplanması
- E) İqtisad elmlərinin sistemləşdirilməsi

249. Daşımaların maya dəyərinin planlaşdırılması üzrə texniki-təşkilati tədbirlərə edilən dəyişikliklərdən biri hansı variantda verilib?

- A) İstehsal birliklərinə daxil olan müstəqil avtomobil nəqliyyatı müəssisələrinin birliyi istehsal vahidlərinə çevirmək lazımdır
- B) Hərəkət sürətinin intervalının müəyyən edilməsi məqsədilə göstəricilərinin iqtisadi cəhətdən əsaslandırılması lazımdır
- C) Zavodda təmirdə olan, müxtəlif səbəbdən nəqliyyat vasitəsini asanlıqla göstərməli və həmin vasitələrin texniki iqtisadi cəhətdən əsaslandırılması lazımdır
- D) Bütün iş yerlərindən tutmuş təsərrüfatın bütün tərəflərini əhatə etməli və göstəricilər üzrə normativlər işlənib hazırlanmalıdır
- E) İş yerlərinin material-texniki resurslarla təmin edilməsi və hər bir material-texniki resursların istifadəsində qənaət prinsipi gözlənilməlidir.

250. Kalkulyasiya metodunda xərc maddələri üzrə məsrəfləri azaltmaq və iqtisadi səmərəliyi artırmaq məqsədilə nəyin minimuma endirilməsi çox vacibdir?

- A) Vaxt B) Texniki C) Pul D) Vakansiya E) Səmərəlilik

251. Nəqliyyat vasitələrinin texniki qulluq və cari təmiri üzrə göstəricilərə aiddir:

- A) Burada qulluq və təmir ediləcək nəqliyyat vasitəsinin modeli, dövlət nömrəsi, aparılacaq texniki qulluğun adı və həcmi, təmirin adı və həcmi texniki qulluq və təmirdə iştirak edən işçilərin sayı və onların adları, soyadları, dərəcələri
- B) İş yerlərinin material-texniki resurslarla təmin edilməsi məqsədilə adı və həcmi texniki qulluq və təmirdə iştirak edən işçilərin sayı və onların adları, soyadları, dərəcələrinin müəyyənləşdirilməsi
- C) Uçot göstəricilər sistemi ilə plan göstəricilər sistemi ilə plan göstəriciləri sisteminin ölçü vahidlərinin uyğunlaşdırılması, onların adları, soyadları, dərəcələrinin müəyyənləşdirilməsi
- D) Zavodda təmirdə olan, müxtəlif səbəbdən nəqliyyat vasitəsini, onların adları, soyadları, dərəcələrinin müəyyənləşdirilməsi asanlıqla göstərmək
- E) Bütün iş yerlərindən tutmuş təsərrüfatın bütün tərəflərini, onların adları, soyadları, dərəcələrinin müəyyənləşdirilməsi

252. Əməyin texniki normalaşdırılmasının hansı növü əmək məhsuldarlığını yüksətmək üçün prioritetdir?

- A) Vaxt norması B) Əsaslı vəsait qoyuluşu
- C) Kompleks nəqliyyat müəssisələri D) Uzun müddətli kredit
- E) Elmi-tədqiqat

253. Nəqliyyat müəssisələrinin təsərrüfat hesabının hansı növləri vardır?

- A) Tam təsərrüfat hesabı, natamam, istehsal daxili təsərrüfat hesabı
- B) Müəssisə daxili təsərrüfat hesabı, sahə daxili təsərrüfat hesabı
- C) Tam təsərrüfat hesabı, qeyri- müəyyən təsərrüfat hesabı
- D) Natamam təsərrüfat hesabı, sahə daxili təsərrüfat hesabı
- E) Müəssisə daxili təsərrüfat hesabı, sahə daxili təsərrüfat hesabı

254. Əməyin texniki normalaşdırılmasının hansı metodu məlumatların müşahidə vasitəsilə toplanmasını nəzərdə tutur?

- A) Xronometraj B) Əsas və köməkçi vaxt C) Əməli vaxt D) Nəzəri E) Tələbat

255. Daşımanın maya dəyəri üzrə xərclər daşıyan məhsulun həcmindən asılı olaraq hansı qruplara bölünür?

- A) Dəyişən xərclər, sabit xərclər.
B) Dəyişən xərclər, dəyişməyən xərclər.
C) Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları.
D) Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları.
E) Xərc maddələri üzrə, xərc elementləri üzrə.

256. Əməyin ödənişinin tarif sisteminin əsas elementi hansıdır ?

- A) Tarif maaşı B) Əsas istehsal fondu
C) Dövriyyə fondları D) Mərkəzləşdirilmiş (inkışaf) fondu
E) İxtisaslaşmış nəqliyyat müəssisələri.

257. Əməli planlaşdırmanın natural göstəricilərinə aşağıdakılardan hansı aiddir?

- A) Daşımaların həcmi B) Yarışların düzgün təşkili
C) Əməli idarə etmənin hərtərəfli təşkili
D) Əməli planların ayrı-ayrı icraçılara vaxtında çatdırılması
E) Əməli planların yerinə yetirilməsinə nəzarətin təşkili

258. Daşımanın planlaşdırılmasında yükün daşınması planı üzrə vaxt itkisinə səbəb olan amillərdən biri hansı variantda göstərilməyib?

- A) İş yerlərinin material-texniki resurslarla təmin edilməsi
B) Hərəkət sürətinin C) Yol ayırıcılarının buraxma qabiliyyəti
D) Küçə və yollarda hərəkət intensivliyi E) Texniki nizamlama vasitələrinin tətbiqi

259. Maddi həvəsləndirmə fondları üzrə gəlirin əsas mənbəyi nədir?

- A) Təsərrüfatın mənfəəti B) Təsərrüfatın səmərəliliyi
C) Təsərrüfatın sığortası D) Əsas istehsal fondları
E) Mənzil tikintisi fondu

260. Əsaslı vəsait qoyuluşu nədir?

- A) Əsas istehsal fondlarının yaranması, onların sadə və geniş təkrar istehsalı prosesi
B) Sosial, texniki, psixoloji metodlara olan tələbatın düzgün planlaşdırılması
C) Müxtəlif növ enerjilərə olan tələbatların düzgün müəyyən edilməsi
D) Yükləmə-boşaltma işləri üçün lazım olan qaldırıcılar mexanizmlər nəzərə alınmaqla müəyyənləşdirilməsi
E) Təsərrüfata lazım olan hər cür alət və cihazlara olan tələbatın müəyyən edilməsi

261. İqtisadi həvəsləndirmə fondlarından hamısı verilib?

- A) Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkışafı fondu
B) Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu
C) Sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkışafı fondu
D) Maddi həvəsləndirmə fondu, istehsalın inkışafı fondu
E) Maddi həvəsləndirmə fondu, təsərrüfatın sığortası fondu

262. Aşağıdakılardan hansı torpaq, tikili və avadanlıqların qiymətləndirmə metodudur?

- A) Bərpa dəyərinə görə
- C) Natural formada
- E) Əməli formada

- B) Norma və normativlərə görə
- D) Pul formasında

263. Əmək haqqının tarif sisteminin elementlərinə hansılar aiddir?

- A) Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları
- B) Mərkəzləşdirilmiş (inkışaf) fondu, dövriyyə fondları
- C) Əsas istehsal fondu, dövriyyə fondları
- D) Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları
- E) Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları

264. Əməli planlaşdırmanın yerinə yetirilməsini təmin edən amillər aiddir?

- A) Planların elmi cəhətdən düzgün əsaslandırılması, planların yerinə yetirilməsi üçün iş yerlərinin ən zəruri tələblərə cavab verməsi
- B) Sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkışafı fondu, maddi həvəsləndirmə fondu
- C) Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları
- D) Sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkışafı fondu
- E) Müəssisələrdən asılı olan amillər, müəssisələrdən asılı olmayan amillər

265. Daşımaların planlaşdırılması nəqliyyatın hansı əsas istiqamətdə inkışaf etdirilməsini tələb edir?

- A) İntensiv və ekstensiv
- C) İqtisadi və inzibati
- E) Əməli və mühasibat
- B) Müəssisədaxili və müəssisəxarici
- D) İstehsal və istehlak

266. Daşınan yükün həcmindən asılı olaraq dəyişən xərclər necə adlanır ?

- A) Dəyişən xərclər
- C) Tarif maaşı
- E) Tarif əmsalları
- B) Dəyişməyən xərclər
- D) Tarif cədvəlləri

267. Daşımaların planlaşdırılması üzrə natural göstəricilərə aiddir?

- A) Daşımaların həcmi
- B) Yarışların düzgün təşkili
- C) Əməli idarə etmənin hərtərəfli təşkili
- D) Əməli planların ayrı-ayrı icraçılara vaxtında çatdırılması
- E) Əməli planların yerinə yetirilməsinə nəzarətin təşkili

268. Əməli planlaşdırmaya təsir edən əsas faktor hansıdır?

- A) Planların elmi cəhətdən düzgün əsaslandırılması
- B) Dəyişən xərclər, dəyişməyən xərclər
- C) Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları
- D) Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu, istehsalın inkışafı fondu
- E) Maddi həvəsləndirmə fondu, sosial-mədəni tədbirlər və mənzil tikintiləri fondu

269. Daşımaların maya dəyəri üzrə xərc maddələrinin hesablanması metodunun digər adı nədir?

- A) Daşımaların maya dəyərinin kalkulyasiyası
- C) Xərc elementləri üzrə
- E) Mükafatlı vaxtamuzd, sadə vaxtamuzd
- B) İstismar smetası
- D) Layihə smetası

270. Əsaslı vəsait qoyuluşunun əsaslandırılması meyarı hansıdır ?

- A)İqtisadi B)İnzibati C)Texniki D)Texnoloji E)Sərfiyyat

271.Müəssisənin təsərrüfat hesabının iqtisadi meyarlar üzrə təsnifatına hansılar daxildir?

- A)Tam təsərrüfat hesabı,natamam ,istehsaldaxili təsərrüfat hesabı
B)Müəssisədaxili təsərrüfat hesabı, sahədaxili təsərrüfat hesabı
C)Tam təsərrüfat hesabı, qeyri- müəyyən təsərrüfat hesabı
D)Natamam təsərrüfat hesabı, sahədaxili təsərrüfat hesabı
E)Müəssisədaxili təsərrüfat hesabı, sahədaxili təsərrüfat hesabı

272.Tikinti işlərinin həcmindən asılı olaraq əsaslı vəsait qoyuluşunun həyata keçirilmə üsulu necə adlanır?

- A)Podrat üsulu B)Təsərrüfat üsulu
C)Bərpa dəyəri D)Tam dəyəri
E)Balans dəyəri

273. Kalkulyasiya metodu üzrə maya dəyərində aid olan bütün xərclər neçə qrupa bölünür?

- A)2 B)3 C)4 D)5 E)6

274. Fəhlə-qulluqçu heyətinin əmək haqqı əsas etibarilə hansı sistem ilə planlaşdırılır?

- A)Mükafatlı vaxtamuzd B)İşəmuzd C)Dövriyyə D)Bərpa fondu E)Balans fondu

275.Əsaslı tikinti layihəsinin əsaslandırılması üçün iqtisadi göstəricilərdən biri yazılıb?

- A)Xüsusi əsaslı vəsait qoyuluşu B)Kompleks nəqliyyat müəssisələri
C)Ümumi nəqliyyat müəssisələri D)Tam bərpa üçün amortaziya ayırmaları
E)Əsaslı vəsait qoyuluşu

276. Maya dəyərində kalkulyasiyası üzrə nəqliyyat müəssisəsindən asılı olan amillərdən hamısı verilib?

- A)Texniki-texnoloji amillər, təşkilati amillər, iqtisadi amillər, sosial amillər.
B)Müəssisələrdən asılı olan amillər, müəssisələrdən asılı olmayan amillər.
C)Daşımaların maya dəyərində kalkulyasiyası, istismar smetası.
D)Tarif maaşı, tarif cədvəlləri və ya tarif əmsalları.
E)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları.

277. İşçilərin əməyinin stimullaşdırılması hansı iqtisadi həvəsləndirmə fondu ilə həyata keçirilir?

- A)Maddi həvəsləndirmə fondu
B)Xərc maddələri üzrə, xərc elementləri üzrə C)Dəyişən xərclər, dəyişməyən xərclər
D) Dəyişən xərclər, sabit xərclər
E)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları

278. Nəqliyyatda uçotun əsas prinsiplərinə hansılar aid deyil?

- A)Tarif cədvəlləri və ya tarif əmsalları, tarif ixtisas məlumat kitabları
B)Uçotun obyektivliyi, dəqiqliyi C)Uçotun operativliyi
D)Uçot və plan göstəricilərinin hesablanma qaydalarının eyniliyi
E)Uçot göstəricilər sistemi ilə plan göstəricilər sistemi ilə plan göstəriciləri sisteminin ölçü vahidlərinin uyğunlaşdırılması

279. Material -texniki təchizat planı nəyə əsasən tərtib edilir?

- A) Sərfiyyat normasına və ehtiyat normasına (cari və sığorta ehtiyatlarını nəzərə almaqla) habelə istehsal proqramına əsasən
B) Əsas istehsal fondlarına əsasən
C) Dövriyyə fondlarına əsasən
D) Menecmentə olan tələbata əsaslanaraq
E) Texnologiyaya olan tələbata əsaslanaraq

280. Tikintiyə əsaslı vəsait qoyuluşu zamanı işi podrat üsulu ilə yetirmək üçün müəssisə hansı tikinti təşkilatlarının biri ilə müqavilə bağlayır?

- A) İxtisaslaşdırılmış
B) Ümumi
C) Kompleks
D) Balans
E) Təmir